

Unikal

№10 (2240) 14 mart 2025-ci il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az


Ermanistan sülh sazişinin razılaşdırılmayan 2 maddəsini də qəbul etdi



Hikmat Hacıyev Ermanistanı Konstitusiyasını dəyişməyə çağırdı

Ermanistan regionda sülh istəyirsə, Bakıda davam edən məhkəmə prosesi ilə yaxından əməkdaşlıq etməlidir. "Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, eyni zamanda, Ermanistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi aparılıb: "Regionda tam əhatəli sülh təmin olunması üçün bu da bir şərtidir. Minsk Qrupuna bu gün heç bir ehtiyac yoxdur. Kimsə Minsk Qrupunu dirçəltmək istəyirsə, bu utopiyadır. Ermanistan Minsk Qrupunun saxlanmasına çalışır. Bu kimi hallar, xüsusilə Ermanistanın Konstitusiyası ilə bağlı hallar aradan qaldırıldıqdan sonra regionda..."

Səh. 2



Səh. 3


"Ermanistanın silahlanması regionda ümumi gərginliyi artırır"



Politoloq Fərhad Məmmədov "Unikal"a müsahibə verib. O, Ermanistanın Azərbaycanla yeni müharibəyə hazırlaşmasından, onların son illərdə hərbi satınalmalarını kəskin şəkildə artırmasından, Avropa İttifaqının "müşahidəçi" missiyasının fəaliyyətindən, Ermanistanın sülh müqaviləsini uzatmasından...

Səh. 4

Bəzi özəl klinikalara bağlanma şoku



Azərbaycanda bir çox klinika bağlanacaq. Bu barədə "Səhiyyə TV"nin rəhbəri, tibbi media və biznes təşkilatçısı Azər Xudiyev deyib. İcbari Tibbi Sığorta məsələsinə toxunan ekspert Baku.TV-yə müsahibəsində xəstələrin məmurlara aid olan klinikalara göndərildiyini vurğulayıb...

Səh. 5

Dövlət maraqlarının qorunması üçün hər şeydən əvvəl dövlətin özü zəruri potensiala sahib olmalıdır



İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Ölkəmizdə ictimai və milli maraqların təmin olunması prioritet məsələdir. Azərbaycanın regionda söz sahibi olan güclü dövlətə çevrilməsinin əsas səbəblərindən biri də dövlət və ictimai maraqların...

Səh. 11

"Anam dedi ki, gedib içkili insanların qarşısında oxuyacaqsan?" - Lala Məmmədova



"Restoran səhnəsinə məni İlqar Xəyal gətirib. O vaxta qədər restoranda oxuya bilməzdim. Magistraturaya daxil olmuşdum, ödənişli idi. Hər ailədə maddi sıxıntı olur".

Bu sözləri Əməkdar artist Lala Məmmədova qonaq oldu "Afaqla onlar" verilişində deyib.

Sənətçi bildirib ki, restoranda çıxış etdiyi üçün anasının etirazı ilə qarşılaşıb: "Restoranlardan birində bir kanalın bayram çəkilişi idi. Orada oxudum, İlqar Xəyal da orada çalışırdı. Səhəri mənə zəng edib dedi ki, gəlib restoranda oxuyun, pul alıb gedin. Qorxa-qorxa bacıma dedim, evdə yalandan çəkiliş

şə gedirik deyib getdik. Evə gələndə anam soruşdu çəkiliş idi? Biz də yalan danışa bilmirik. Anam stres keçirdi. Dedi ki, atan professordur, gedib içki məclisində içkili insanların qarşısında oxuyacaqsan? Atam dedi, istədi varsa, biz ona dəstək olmalıyıq. Özüm aparıb gətirərəm".

Brilliant Dadaşova: "Çox gözəl musiqi bayramı yaşadım"



Xalq artisti Brilliant Dadaşova Buzovna kəndində yerləşən dəbdəbəli villasının terrasından paylaşım edib.

"Unikal" olay.az-a istinadən xəbər verir ki, 8 mart - "Beynəlxalq Qadınlar Günü"ndə Bakı Konqres Mər-

kəzində verdiyi konsertdən söz açan sənətçi instaqram səhifəsində yayımladığı videoda onu həmin gün seyr etməyə gələn tamaşaçılara təşəkkünü bildirib.

"Siz tamaşaçıların sayəsində çox gözəl musiqi bayramı yaşadım. Bu hissələri

mənə yaşatdığınız üçün sizə minnətdaram. Çox yorğunam, çünki canlı musiqi sizə təqdim etmək üçün bir ay məşq etmişəm sizin üçün. Məni müşayiət edən bütün musiqiçilərə minnətdarlığımı bildirirəm" - deyərək Dadaşova vurğulayıb.

"O, konsertimdə küsüb getdi" - Elton

Əməkdar artist Elton Hüseynəliyev bəstəkar Gövhər Həsənzadə ilə bağlı etiraf edib.

Müğənni "Günə bax" verilişində bəstəkarın ondan küsdüyünü deyib. "İlk dəfə 1997-ci ildə Heydər Əliyev Sarayında çıxış etmişəm. Bu yaxınlarda olan konsertim də gözəl keçdi. Məşqlərə getmədim. Orada iki məşqə getdim. Bu, konsertə köklənməyə kömək edir. Çünki insan çox oxuyur, axı konsert gününə də nəse saxlamalısan.

Gövhər Həsənzadənin ilk konsertimdə əziyyəti çox olub. Amma konsertdə küsüb getdi. Biz repertuar tutmuşduq, amma mən ondan çıxdım" deyərək, Elton bildirib.



"Balaəli də bizik, Alim Qasımov da bizik" - Baba Vəziroğlu



Tanınmış şair Baba Vəziroğlu qonaq olduğu efirdə sözləri ilə diqqət çəkib.

"Unikal" xəbər verir ki, o, "Rəngarəng"də aparıcının verdiyi suala maraqlı cavab verib.

"Balaəliyə məmnuniyyətlə qulaq asıram, çünki Balaəli də bizik, Alim Qasımov da... Onun doğum şəhadətnaməsində Amerika, Ay planeti yazılmayıb ki?!

Əlavə olaraq demişəm ki, Üzeyir Hacıbəyov da bizik, Üzeyir Mehdizadə də...".

Nadir Qafarzadə əməliyyat olundu

Müğənni Nadir Qafarzadənin səhhətində problem yaranıb.

Bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb.

O, səhhətindəki problemin səbəbini açıqlamasa da, sağlamlığı ilə əlaqədar əməliyyat olduğunu bildirib.



"Yazırlar ki, get otur evdə, nəvələrinlə oyna" - Ruhəngiz Allahverdiyeva



"Sonuncu efirə çıxıram. Toylara gedəcəyəm, amma efirə çıxmayacağam".

Bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Elgizlə izlə" verilişində deyib. Müğənni ünvanına yazılan tənqidlərdən danışdı.

O bildirib ki, artıq efirə çıxmayacaq: "Yazırlar ki, bizə lazımsan, get otur evdə, nəvələrinlə oyna. Sizin böyüyünüz, nəvəniz yoxdur? Niyə onlara hörmət et-

mirsiniz? Mədəniyyətiniz olsun, daxiliniz nədirsə, aşkar edirsiniz. Ramazan ayıdır, xoş sözlər yazın. Bədbəxtlər, bu hərəkətiniz kime, nəyə lazımdır?

Brilyantlarını oğurlamışdılar, verilişdə buna görə halım pisləşdi. Yazırlar, kime lazımdır? Mən bunu sizə danışırım. Jurnalistin bunu yazması normaldır. Amma bu aləmdən xəbəri olmayan səhifə açıb, qoyur şəklimi yazır: 70 yaşı var, buna necə baxırsınız? Dövlət buna çarə qılmalıdır. Siz kimsiniz? Dədəmi, nənəmi söydürüb pul qazanırlar".



Rövşən Rzayev problemlərin həlli ilə bağlı göstəriş verdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev martın 13-də Gədəbəy rayonunda vətəndaşları qəbul edib.

"Unikal" xəbər verir ki, qəbulda, əsasən Gədəbəy və Şəmkir rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, Böyük Qayıdışla və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib. Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda vətəndaşlara bir daha xatırladılıb.

Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə onların işğaldan azad edilmiş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır. Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi onların diqqətinə çatdırılıb.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.

Ceyhun Bayramov suriyalı həmkarı ilə danışıcaq



Yaxın zamanlarda Azərbaycan və Suriya xarici işlər nazirləri arasında telefon danışıq olacaq.

"Unikal" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki,

Suriyadakı Azərbaycan səfirliyi 12 illik fasilədən sonra fəaliyyətini bərpa edib: "Daha sonra Əsəd rejiminin qeyri-dost addımları nəticəsində dayandırıldı. Ancaq rejim devrildikdən sonra iki ölkə arasında münasibətlərin bərpası istiqamətində addım atıldı. Artıq bu ölkəyə ilk humanitar yardımını da göstərmişik".

C.Bayramov vurğulayıb ki, Azərbaycan Suriyanın bərpasına əlindən gələnlə göstərəcək. XİN başçısı həmçinin son Azərbaycan vətəndaşı ölkəyə qaytarılana qədər Suriyadan repatriasiya prosesinin davam etdiriləcəyini açıqlayıb.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin törəmə şirkəti olan "Akkord Hidrotexnikal Construction Company" MMC müflis olur. Bu barədə şirkətə istinadən məlumat verilib.

Mehdiyev Tehran Şahverdi oğlu tərəfindən "Akkord Hidrotexnikal Construction Company" MMC-nin müflis elan olunması, aktivlərinin müyyənləşdirilməsi üçün əmlak inzibətçisinin təyin edilməsi barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb.

Məlumat üçün bildirik ki, şirkətin həm də dövlət qarşısında külli miqdarda vergi borcu vardır. Belə ki, MMC-nin vergi borcunun məbləği 1 201 477,75 manat təşkil edir.

en" MMC-nin borcu isə 190 min manata yaxın göstərilirdi. Ele "Accopen" MMC, "Akkord Qum" MMC kimi törəmə şirkətlərin də vergi borclarının olduğu rəqəmlərlə ortaya qoyulurdu.

Onu da deyək ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti 2005-ci ildə təsis edilib. ASC-nin saytında vurğulanır ki, holding "Azərbaycanda qeyri-neft sektorunun inkişafına öz töhfələrini verərək, tikinti sahəsində yeni standartlar yaratmağa nail olub və bugünkü bir çox nailiyyətlərinə görə fərqlənməyi bacarıb. Sitat: "Cənubi Qafqazda tikinti sektorunun lider şirkətlərindən olan Akkord Korporasiyası qısa müddət ərzində yaşayış binalarının tikinti-

holdingin törəmə müəssisəsi olan "Akkord Hydrotechnical Construction Company"-nin də 1 milyon 200 min manatlıq borc səbəbindən müflisləşməsi Qaralovun Baş prokuror vəzifəsini itirməsindən sonra "Akkord"-un maliyyə işlərinin qaydasında getmədiyini barədə deyilənləri bir daha təsdiqləyir.

Halbuki bu MMC - "Akkord Hydrotechnical Construction Company" Zakir Qaralov vəzifədə olarkən yetərincə böyük məbləğdə tenderlərin qalibi elan edilib və yaxşı gəlir götürüb. Buna misal olaraq Azərbaycanın 5 rayonunda "Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinin həyata keçirilməsini göstərmək olar.

Zakir Qaralovun şirkətlərindən biri bankrot oldu

Sabiq Baş prokurora aid olduğu deyilən holdingin törəmə müəssisəsi niyə müflis olur?



Xatırladaq ki, "Akkord Hydrotechnical Construction Company" 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 1274541.46 manat, qanuni təmsilçisi isə Şahir Şirinovdur. Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab su təmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yarımdçı binaların tikilməsi daxildir.

Əldə etdiyimiz məlumata görə, "Akkord"-un digər törəmə şirkətlərində də vəziyyət ürəkəçən deyil. Həmin şirkətlərdən bir çoxunun ciddi məbləğdə borcları var və belə getse, onların da özlərini müflis elan etməsi qaçılmaz görünür.

Yeri gəlmişkən, hələ 2023-cü ildə yayılan məlumatlarda "Akkord Asfalt" MMC-nin həmin tarixə vergi borcu 3 milyon manata yaxın, "Körpü Tunel Tikinti" MMC-nin vergi borcu 9 milyon manata yaxın, "Akkord Beton" MMC-nin borcu 3,6 milyon manatdan çox, "Deutsche Fassaden Technologiyi

si və satışı, həmçinin digər ictimai obyektlərin və infrastruktur layihələrinin tikintisi, inşaat materiallarının istehsalı və emalı sahəsində yüksək nailiyyətlər əldə etmişdir".

Yerli medianın yazdığına görə "Akkord" sabiq Baş prokuror Zakir Qaralova məxsusdur və qısa zamanda xeyli böyüməsini də ele ona borcludur.

KİV-in bu iddiası indiyədək qarşı tərəfdən nə təsdiq, nə də təkzib edilib.

Bundan başqa, Qaralov öz postunu itirdikdən sonra "Akkord"-un çətin günlər yaşadığına, külli miqdarda borcu olduğuna dair xəbərlər səngimir. Hətta bir il öncə Azərbaycan mediası yazırdı ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin dövlət qarşısında vergi borcu son zamanlar daha da artaraq 15 milyon manatı da ötüb. Aradan keçən bir ildə həmin borcun yüksəldiyi, yoxsa azaldığı barədə hələlik heç bir məlumat yoxdur. Lakin indi

Xatırladaq ki, Z.Qaralov 2000-2020-ci illərdə Baş prokuror vəzifəsini tutub.

Bu ilin yanvarında onun 68 yaşı tamam olub.

Keçmiş Baş prokurorun vəzifəsini itirdikdən sonra Gürcüstana səfir göndərilmək istədiyinə dair məlumat yayılmışdı. Lakin Qaralovun gözləntisi doğrulmadı. Əslən Gürcüstanın Dmanisi rayonunun Ormeşin kəndindən olan Zakir müəllimin qonşu ölkəyə səfir getmək istəyi başa düşülən idi.

Lakin belə görünür ki, o, mühüm bir məqamı unutmuşdu: bəli, əvvəllər Azərbaycanda yüksək vəzifələrdən azad edilənlər xarici ölkələrə səfir getməyə çalışır və bir sıra hallarda buna nail olurdular, ancaq son illərin təcrübəsi belə deməyə əsas verir ki, həmin ənənəyə son qoyulub - sabiqlər daha səfir göndərilmirlər.

Sənən Mirzə

Azərbaycan Respublikası Ali Məhkəməsi vahid məhkəmə təcrübəsinin müəyyən edən daha bir qərar qəbul edib.

"Unikal" xəbər verir ki, işin hallarına görə, iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh MMC ilə bağladığı 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinin ləğv edilməsini, həmin müqavilədən irəli gələn borc məbləğlərinin tutulması, icarə obyektinin boşaldılaraq ona təhvil verməsini xahiş edib.

Birinci instansiya məhkəməsi müqavilənin ləğvi tələbi üzrə işin icraatına xitam verib, digər tələblərə mahiyyəti üzrə baxaraq onları qismən təmin edib. Məhkəmə icraata xitam vermə barədə mövqeyini belə əsaslandıraraq ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nə-

ləğvi artıq baş tutmuş hüquqi fakt kimi məhkəmə tərəfindən tanınıb. Elə bu səbəbdən hazırkı işdə iddia tələbinə xitam verilməsinə dair qərardaddan iddiaçı deyil, cavabdeh şikayət verib.

Müqavilənin ləğvi məsələsinə icarə obyektinin boşaldılması tələbinə mahiyyəti üzrə baxılacağı zaman qiymət veriləcəyini qeyd edən apellyasiya instansiyası məhkəməsi nəzərə almayıb ki, birinci instansiya məhkəməsinin qərardadı qüvvəyə mindikdə müqavilənin ləğvinin yenidən müzakirə edilməsinin və ona hüquqi qiymət verilməsinin prosesual baxımdan mümkünlüyü ciddi sual doğuracaq. Digər tərəfdən, qətnəmədə müqavilənin ləğv edilmədiyi müəyyən ediləcəyi halda məhkəmə aktları arasında ziddiyyətin meydana gəl-

baxılarkən məhkəmə, əvvəlcə tələbin birinci hissəsinə münasibətdə məhz təsbit mahiyyətində qərar verir, ardınca nəticənin tətbiqinə dair ikinci tələbi həll edir. Bu kimi hallarda birinci tələbin mütləq qaydada iddia ərizəsində müstəqil bir tələb kimi göstərilməsi məcburi deyil. Yəni, məhkəmə nəticəyə yönəlik (məsələn, icarə obyektinin boşaldılması, əşyanın qaytarılması və s.) tələbi düzgün həll etmək üçün ilk növbədə bunun əsasında duran hüquqi faktı (məsələn, müqavilənin ləğv və ya etibarsız olub-olmamasını) tərəflər irəli sürməsələr də təsbit etməlidir. Lakin bu hal ona əsas vermir ki, mübahisəli hüquqi hadisənin təsbiti barədə tələbə məhkəmədə baxılmadan xitam versin. Hətta, əqdin əhəmiyyətsizliyi faktının



"Rusiya-Çin-İran üçlü ittifaqından narahat olanlar var" - Politoloq

İran, Çin və Rusiya arasında nüvə məsələləri və sanksiyaların ləğvinə həsr olunmuş üçtərəfli görüş martın 14-də Pekində keçiriləcək. İran Xarici İşlər Nazirliyinin sözcüsü İsmayıl Bəqainin sözlərinə görə, planlaşdırılan danışıqlarda həmçinin regional və beynəlxalq məsələlər, eləcə də BRİKS və ŞƏT çərçivəsində əməkdaşlıq müzakirə olunacaq. Görüş barədə məlumatı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin də təsdiqləyib. Onun sözlərinə görə, görüşdə Rusiyalı xarici işlər nazirinin müavini Sergey Ryabkov, İranlı isə nazir müavini Kazım Qəribadi təmsil edəcək.


Bu barədə fikirlərini bildiren politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya, Çin və İran tədricən üçtərəfli ittifaq formalaşdırmağa başlayıblar. Onun fikrincə, təsadüfi deyil ki, Pekindəki müzakirələrlə paralel olaraq bu 3 ölkə İran sahilləri yaxınlığında birgə hərbi dəniz təlimlərini də davam etdirirlər: "Bu 3 ölkəni yaxınlaşmağa məcbur edən əsas səbəb ABŞ-ın xarici və təhlükəsizlik siyasətidir. Donald Tramp Rusiyalı Ukrayna ilə atəşkəsə məcbur etmək istəyir. Rusiya Prezidenti Vladimir Putin qərar verməkdə çətinlik çəkir. Onun Trampa "yox" deməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirəcək. Donald Tramp Çin məhsullarına rüsumları artıraraq ki, bu ABŞ-Çin münasibətlərində əlavə gərginlik yaradıb. Doğrudur, Tramp Çin lideri Si Cinpinlə iyun ayında görüşməyi planlaşdırır, ancaq Ağ Ev sahibi çətin ki, rüsum siyasətindən imtina etsin. Trampın üçüncü hədəfi İrandır. Ağ Ev sahibi İranın ali dini lideri Əli Xaməneyiyə göndərdiyi məktubda nüvə mövzusuyla bağlı danışıqlara başlamağı təklif edib. Xaməneyi danışıqlar təklifini rədd edib. Bu o deməkdir ki, Vaşinqtonun İrana yönəlik siyasəti sərtləşəcək.

Beləliklə, 3 ölkə - Rusiya, Çin və İran Vaşinqtonun təzyiqləri ilə üzlaşiblər. Bu səbəbdən Moskva, Pekin və Tehran öz aralarında dialoqu və koordinasiyanı genişləndirməyə qərar veriblər. Bu 3 ölkə hesab edir ki, bir-birləri ilə koordinasiyalı şəkildə hərəkət etsələr, Trampın üçlü ittifaqa qarşı mübarizəsinin gücünü azalda biləcəklər. Rusiya, Çin və İranın birgə fəaliyyətlərinin digər məqsədi çoxqütblü dünyanın formalaşmasını sürətləndirməkdir. BRİKC və Şanxay Əməkdaşlıq Təşkilatı Rusiya, Çin və İrana buna görə lazımdır. ABŞ-la yanaşı, Avrasiya qitəsinin bir çox ölkəsi də Rusiya-Çin-İran üçlü ittifaqının formalaşmasından məmnun deyillər".

S.Əli

Ali Məhkəmə mühüm qərar verdi: "Obyektini icarəyə verən sahibkarların nəzərinə"

zərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu, ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İcarə müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı tərəf 2022-ci il 05 dekabr tarixində cavabdehə iradə ifadəsini bildirmiş olduğundan qeyd edilən hissədə iş üzrə icraata xitam verilməlidir. Bu səbəbdən cavabdeh MMC, əleyhinə yaranmış hüquqi vəziyyətə (ləğv faktının tanınmasına) görə məhkəmə aktından şikayət verib, lakin apellyasiya instansiyası məhkəməsi qərardadı dəyişdirmədən saxlayıb.



məsi istisna edilmir.

Müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədən kənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərdiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusiyyətlərlə bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir.

Məhkəmənin həmin məsələni həll etməsi, "müqaviləni məhkəmənin ləğv etməsi", yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Belə ki, məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib-gerçəkləşmədiyini təsbit edir. Müqavilənin həqiqətən də məhkəmədən kənar ləğv olunduğunu müəyyən etdikdə məhkəmə, bu hüquqi faktın hansı andan yarandığını əsaslandırır, əgər varsa müqavilənin ləğvindən asılı olan digər tələbləri həll edir. Birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edilmədiyi təsbit olunduqda isə məhkəmə bu barədə əsaslandırılmış qənaətinə ortaya qoyaraq ləğv faktına söykənən tələbləri rədd edir. Bu baxımdan hər hansı mübahisəli hüquqi hadisənin (o cümlədən müqavilənin ləğvinin) baş verib-vermədiyinin müəyyən edilməsi barədə məhkəmə aktı bir təsbit qərarıdır. Məhkəmə təcrübəsində çoxlu sayda işlər mübahisəli halın təsbitinə dair qərarlar verilməklə həll olunur. Məsələn, "əqdin əhəmiyyətsiz sayılması və əşyanın qaytarılması", "payın müəyyən olunması və ayrılması" kimi iddialara

mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırılmalıdır. Odur ki, tərəflərdən hər hansı birinin mənafeyi baxımından təsbit ehtiyacı yaranan halda "müqavilənin ləğv edilməsi" tələbinə məhkəmədə baxılmalı olmamasına görə xitam verilməsi yuxarıda göstərilən hüquqi mövqelərə uyğun yanaşma hesab edilə bilməz.

Məhkəmə təcrübəsindən məlum olduğu kimi, iddia ərizələrində mübahisəli hüquqi hadisənin təsbiti və onun nəticəsinin tətbiqi barədə tələblərin həm birlikdə (məsələn, müqavilənin etibarsız sayılması və əşyanın qaytarılması), həm də onlardan yalnız biri (misal üçün, müqavilənin etibarsız sayılması və ya əşyanın qaytarılması) göstərilməklə irəli sürülməsi hallarına rast gəlinir. Belə hallarda məhkəmə məsələyə formal yanaşmamalı, təsbit və nəticə xarakterli tələblərin vahid bir mübahisənin tərkib hissələri olduğunu diqqətdən kənar saxlamamalı, tərəflərin çatmaq istədikləri hüquqi nəticəni müəyyənləşdirməli, onlar arasındakı ittiqatı tam və hərtərəfli araşdırmaqla həll etməlidir. Bu məqsədlə məhkəmə qeyri-müəyyənlikləri (tələb başa düşülən tərzdə ifadə olunmadıqda, ərizədə nəticəyə yönəlik tələb əks olunmadan yalnız təsbit iddiası göstərildikdə və s.) MPM-in 14.1-ci və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, vahid bir mübahisəni təşkil edən və tərəflər arasındakı fikir ayrılığına görə məhz məhkəmə tərəfindən təsbit edilməli olan bir halın işdən ayrılaraq ona xitam verilməsi, anoloji işlər üzrə məhkəmə qərardından çoxsaylı şikayət icraatlarının da açılmasına səbəb olur. Bu isə qanuni əsas və zərurət olmadan həm işlərə baxılmasına müddətinin uzanması, habelə məhkəmələrin iş yükünün süni şəkildə artması ilə nəticələne bilər.

Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qərara alıb ki, kassasiya şikayəti təmin edilsin. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilib və iş yeni apellyasiya baxışına göndərilib.

İlham Əliyev Roma Papasına məktub göndərdi



Prezident İlham Əliyev Roma Papasına təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir: "Zəti-müqəddəsləri, Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və

Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin bugünkü səviyyəsi məmnunluq doğurur. Mədəniyyətlər və dinlər arasında ahəngdar münasibətlərin təşviqinə, humanizm ideallarının təntənəsinə yönəlmiş əməkdaşlığımız gündə-günə yeni məzmunla zənginləşir və daha da möhkəmlənir.

Müqəddəs Taxt-Tac ilə əməkdaşlığımızın inkişafına, səmimi dialoqumuzun genişlənməsinə Sizin verdiyiniz şəxsi töhfəni yüksək qiymətləndirirəm. Nümunəvi dözümlülük mühitinin və multikulturalizm ənənələrinin hökm sürdüyü Azərbaycanın dünyada insanlar arasında qarşılıqlı anlaşmanın təşviqində oynadığı rolunu daim təqdir etməyinizə görə Sizə minnətdaram.

Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr bundan sonra da sivilizasiyalararası və dinlərarası dialoqun genişlənməsinə, multikulturalizm dəyərlərinin qorunub saxlanmasına və möhkəmlənməsinə, dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, uzun ömür, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm".

Prezident ÜST-ün Baş direktorunu qəbul etdi

Prezident İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



Baş nazir Milli Məclisdə hesabat verəcək



Milli Məclisin martın 14-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.

"Unikal" xəbər verir ki, yığıncağın gündəliyinə yalnız bir məsələ daxil edilib.

Belə ki, iclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə ediləcək.

Baş redaktor:
Zaur Əhməd

Turanbank" ASC Binaqədi filiali.
H/h: AZ70TURA40050054644700110944
M/H: AZ26NABZ0135010000000027944
Kodu: 504692

Şəhadətnamə № 3150
Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"
Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, səhifələnmiş və
"Futbol+" servisi mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2000

Hikmət Hacıyev Ermənistanı Konstitusiyasını dəyişməyə çağırırdı

Prezident köməkçisi: "Ermənistanda Azərbaycana qarşı cinayət törətmiş şəxslər də məsuliyyətə cəlb edilməlidir"

Ermənistan regionda sülh istəyirsə, Bakıda davam edən məhkəmə prosesi ilə yaxından əməkdaşlıq etməlidir.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, eyni zamanda, Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi aparılıb: "Regionda tam əhatəli sülh təmin olunması üçün bu da bir şərtədir. Minsk Qrupuna bu gün heç bir ehtiyac yoxdur. Kimsə Minsk Qrupunu dirçəltmək istəyirsə, bu utopyadır. Ermənistan Minsk Qrupunun saxlanması üçün çalışsın. Bu kimi hallar, xüsusilə Ermənistanın Konstitusiyası ilə bağlı hallar aradan qaldırıldıqdan sonra regionda sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşacaq".

H.Hacıyev deyib ki, O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin layihəsi məsələsini Azərbaycan təklif edib. "Bakıda insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məhkəməsi gedir. Ermənistan bu gün bu məhkəməyə qarşı mənasız təbliğat kampaniyası aparır. Bu məhkəmədə mühakimə olan



şəxslər qanun qarşısında cavab verirlər. Onların əsir və girov adlandırılması qəbul edilməz haldır". - Hikmət Hacıyev qeyd edib.

"Ermənistan ərazisində Azərbaycan xalqına qarşı insanlıq əleyhinə hərbi cinayətlər törətmiş elə şəxslər var ki, onların da cinayət məsuliyyətinə cəlb edilməsi həyata keçirilməlidir", - deyən prezident köməkçisi Ermənistan tərəfinin hər hansı qətnamələrlə Azərbaycanın iradəsinə təsir göstərilməsinin mümkünlüyünə dair düşüncələrində yanıldığını bildirdi: "Ermənistan və onun havadarları bu düşüncələrində yanılırlar. Eyni zamanda təzminat məsələsi də müzakirə mövzusu- dur. Cənab Prezidentin tapşırığı

əsasında Azərbaycanın aidiyyəti qurumları tərəfindən Ermənistanın 30 illik işğalı dövründə şəhərlərimizin, kəndlərimizin dağıdılması nəticəsində vurulmuş zərər, maddi-mədəni irsimizin dağıdılması və talan edilməsinin çox dəqiq, müfəssəl və müasir metodlarla qiymətləndirilməsi aparılıb. Bu məsələ də ayrıca bir müzakirə mövzusu ki, regionda tam əhatəli, əsaslı bir sülh təmin edilmiş olsun".

Azərbaycan hazırda baş verən dəyişiklikləri izləyir. Ölkə olaraq görürük ki, qütbləşmə baş verir. Prezidentin köməkçisi bildirdi ki, Azərbaycan hər zaman çoxtərəfli diplomatiyanın tərəfdarı olub: "Biz eyni zamanda, Şərqi-Qərbi toqquşmasının dərinləşməsinə görə böyük güclərin çəkişməsi hər zaman maraqlara uyğun olmur. Cənubi Qafqazda geosiyasi toqquşmanın qarşısının alınmasının təşəbbüsünü Azərbaycan olub. Azərbaycan hərbi-siyasi yolla işğala son qoydu. Azərbaycan regionda yeni status-kvo yaradıb. Bu, ölkələrin suverenliyinə əsaslanıb. Bu region bizə məxsusdur, digər tərəflər gəlib burda dərslər keçir. Azərbaycan hesab edir ki, Ermənistan öz təhlükəsizliyini Cənubi Qafqaz regionunun daxilində axtarmalıdır, kənardan yox".

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlanıldı

Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı DTX-də cinayət işi başlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

5 mart 2025-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən SOCAR Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı aidiyyəti dövlət

orqanları ilə birgə kompleks tədbirlər həyata keçirilmişdir.

İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, SOCAR Neft Emalı Zavodunun 2 nömrəli istehsalat sahəsinin 21 nömrəli ilkin emal qurğusunun N-21/1 sayılı nasos sisteminin iş planına uyğun təmirə hazırlanması prosesində müvafiq təhlükəsizlik qaydalarına əməl edilməmişdir. Belə ki, növbə qəbulu zamanı nasosda mazut axınının davam etməsi barədə birbaşa xəbərdar edici yazılı məlumat verilməsinə baxmayaraq, 4-5 mart 2025-ci il tarixlərində olan növbə heyəti qurğunu təmirə tam hazır vəziyyətə gətirmədən və borunun ağır dizel fraksiyası ilə təmizlənərək boş olmasını təmin etmədən təmir-bərpa qrupuna təhvil vermişdir.

Nəticədə nasos avadanlığı ümumi qurğudan təmir məqsədilə ayrılarkən tezalışan mazut kütləsinin borudan təzyiqlə çıxaraq, alovlanıb geniş ərazini əhatə edən yanğın yaratması insanların həyat və sağlamlığına ciddi təhlükə doğurmuş, ilkin emal qurğusunun istismardan çıxarılmasına, ətrafda olan konstruksiyaların yanmasına və əlaqəli digər texniki qurğuların sıra-

dan çıxmasına, habelə yanacaq materiallarının istehsalı prosesində fasilələr yaranmasına və maddi ziyan vurulmasına səbəb olmuşdur.

Bundan başqa, 8 mart 2025-ci il tarixində yanğının nəticələrinin aradan qaldırılması və qurğunun təmirə hazırlanması prosesi çərçivəsində eyni növbə heyəti tərəfindən həmin ilkin emal qurğusunun borularında və qurğuda olan dizel məhsulunun boşaldılması zamanı təhlükəsizlik qaydaları pozulmuş, ərazidə qaynaq işləri aparılmasına baxmayaraq, dizel məhsulu emal qurğusunun yerləşdiyi torpaq sahəsinə axıdılmış, bununla da təkrar yanğın təhlükəsi yaranmış, müəssisədə iş prosesi pozulmuş və maddi ziyan vurulmuşdur.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə növbə heyəti rəhbəri, baş operator Qarayev Sadiq Hüseyn oğlu saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

"Sülh Sazişinin imzalanma tarixi və yeri barədə danışıqlara başlamağa hazırıq" - Ermənistan XİN

Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmağa hazırdır.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb. "Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi diplomatik kanalları vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyinə "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsinin razılaşdırılmamış iki maddəsi üzrə Azərbaycanın təkliflərini qəbul etdiyini bildirib. Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş layihəsi üzrə razılaşmanı və saziş üzrə danışıqların başa çatdırılmasını təsdiq edir.

Beləliklə, Sülh Sazişi imzalanmağa hazırdır. Ermənistan Respublikası Sazişin imzalanması tarixləri və yeri barədə Azərbaycan Respublikası ilə məsləhətləşmələrə başlamağa hazırdır", - deyərək bəyanatda qeyd olunub.

Ağarza Elçinoğlu

XII Qlobal Bakı Forumunun açılış mərasimi keçirilib



Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninə yenidən düşülməsi: Çağırışların firsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimi keçirilib.

"Unikal"ın xəbərinə görə, Prezident İlham Əliyev açılış mərasimində iştirak və çıxış edib. Ölkə başçısı deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təbrik edirəm ki, son illər ərzində çox əla işlər aparmışdır və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir.

Dövlətimizin başçısı bildirib: "Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur.

COP29-da olan işlər, onun Azərbaycanda keçirilməsi qərarı düşünürük ki, çox məsuliyyətli, ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi. Mən bir daha qeyd etmək istəyirəm ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı yoxdur, əksinə, bu gün ölkəmiz onlarla ölkələrə enerji ixrac edir, 12 ölkəyə təbii qaz ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir və təsadüfi deyil ki, ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır.

"Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilir. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar", - deyərək dövlətimizin başçısı əlavə edib.

Xocalı soyqırımında 613 insan - 100-dən artıq qadın, həmçinin 60 uşaq qətlə yetirilmişdir. Lakin biz gələcəyə baxmalıyıq. Biz Cənubi Qafqazda sülh qurmalıyıq", - deyərək dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin (Ermənistanla təqdim olunan - red.) müəllifidir. Bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksəriyyəti razılaşdırılıb.

"Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə aparırdıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnəmələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı", - deyərək dövlətimizin başçısı vurğulayıb ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz. "Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik - 2005-ci ildən etibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə,

lə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir", - deyərək Prezident əlavə edib.

Albaniya Respublikasının Prezidenti Bayram Beqay bildiri ki, çağırışlar yeni dünya düzəni üçün sınaqdır, təhlükəsizliyi sarsıdır: "Bizə münaqişələrin həll olunduğu dünya lazımdır".

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova qeyd edib ki, qütbləşmə dünyada təhlükəsizliyi sarsıdır.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsvianoviç qeyd edib ki, qarşılıqlı dialoq yolu ilə problemlərimizi həll edə, inkişaf edə bilərik: "Bu Forum problemlərimizi səsəndirmək üçün bir platformadır".

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Dr. Tedros Adhanom Gebreyesus ÜST -ün xəstəliklərin yayılmasının qarşısının alınmasında ölkələrə dəstək verdiyini nəzərə çatdırıb, ABŞ-ın ÜST-dən çıxmasının mənfi nəticələrə yol açacağını bildirdi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqa bu Forumun keçirilməsi təşəbbüsünə və bu təşəbbüsün davam etməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib, Qlobal Bakı Forumuna diqqət artırmaqda olduğunu vurğulayıb: "Bu gün məlumatın artması dövründə yaşayırıq. Ancaq bu, həm də məlumatlardan manipulyasiya aləti kimi istifadə etmək cəhdlərini artırır".

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin Qlobal Bakı Forumunun hər zaman rəsonant arqumentlərin irəli sürülməsi ilə yadda qaldığını nəzərə çatdırıb.

Bununla da Forumun açılış mərasimi başa çatıb.

Baş nazir qərar imzaladı



Nazirlər Kabineti "Fövqəladə ehtiyatların nomenklaturası"nı təsdiq edib.

"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bundan başqa, qərarla hökumətin "Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası"nın təsdiq edilməsi barədə 27 aprel 2023-cü il tarixli qərarı ləğv edilmişdir.

Dövlət Ehtiyatları Agentliyi və digər məsul saxlayıcılar qərardan irəli gələn məsələləri həll etməlidir.

Prezident İlham Əliyev Albaniya Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.



"Unikal" xəbər verir ki, ilk növbədə COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdıran Bayram Beqay bu tədbir çərçivəsində aparılan danışıqlar prosesində ciddi nailiyyətlər əldə edildiyini və iqlim gündəliyi ilə əlaqədar vacib qərarların qəbul olunduğunu vurğuladı.

Qonaq Azərbaycan ilə Albaniya arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi-ticarəti, enerji, turizm və digər sahələrdə də əməkdaşlığın uğurla davam etdirildiyini dedi və bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxundu, Azərbaycanın Albaniyanın qazlaşdırılması istiqamətində həyata keçirdiyi layihədən məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi, COP29-a hazırlıq üçün ölkəmizin qısa vaxtı olmasına baxmayaraq, bütün təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev də öz növbəsində COP29-da iqlim gündəliyi ilə əlaqədar olduqca mühüm qərarların qəbul edildiyini məmnunluqla xatırladı.

İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı Azərbaycan ilə Albaniya arasında dostluq əlaqələrinin mövcud olduğunu vurğuladı, enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini dedi, Azərbaycanın Albaniyanın qazlaşdırılması layihəsində iştirakına toxundu.

Söhbət zamanı əməkdaşlığın perspektivləri və ikitərəfli gündəliyə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə XII Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran məsələlərinin müzakirəsi baxımından əhəmiyyətinə toxunuldu. Bayram Beqay bu tədbirdə mütəmadi olaraq iştirak etməsini məmnunluqla vurğuladı.

Ermənistan sülh sazişinin razılaşdırılmayan 2 maddəsini də qəbul etdi

Ceyhun Bayramov: "Azərbaycan-Ermənistan sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb, İrəvan açıq qalan iki maddəni qəbul edib"



Ermənistanla sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb. "Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Yəni biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb. Buna görə mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeyd edə bilərik", - o bildirdi.

Nazir qeyd edib ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların konstitusiyaya dəyişikliyi yolu ilə aradan qaldırılması baş tutsun: "Əlavə olaraq, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupunun da ləğv olunması vacib amildir".

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh sazişi layihəsi preambula və 17 maddədən ibarətdir. Preambula və 15 maddə razılaşdırılmışdır. Razılaşdırılmayan iki maddə beynəlxalq məhkəmələrdə iddialardan qarşılıqlı imtina və üçüncü dövlətlərin qoşunlarının sərhəddən çıxarılması ilə bağlı idi. Azərbaycan dəfələrlə erməni tərəfinin daha iki şərti də həyata keçirməli olduğunu xatırladı.

Birincisi, Ermənistan Konstitusiyasını dəyişməlidir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunub.

İkinci şərt ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Rəsmi Bakı bəyan edib ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıybsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda onun qalmasına daha ehtiyac yoxdur.

İnformasiya şöbəsi



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlı fərman

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə", eləcə də nazirlik yanında fəaliyyət göstərən 4 agentliyin nizamnaməsi dəyişib.

"Unikal" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, dövlət başçısının 12 yanvar 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də, 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi"ndə, 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"ndə, 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi"ndə və 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, tabeli agentliklərin sərəncamında qalan vəsaitdən nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.

Emin Əmrullayev alimlərlə görüşdü

Elm və təhsil naziri Emin Əmrullayev müxtəlif elm sahələrini təmsil edən, yüksək elmi nailiyyətlərə malik alimlərlə görüşüb.



Bu barədə "Unikal"a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə nazir elm sahəsindəki müasir çağırışlardan, mövcud problemlərin həlli üçün vacib addımlardan və alimlərin bu prosesdəki rolundan bəhs edib.

Daha sonra alimlər elmi tədqiqatlar zamanı üzleşdikləri çətinlikləri və elmin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə elmi inkişafın qarşısını alan maneələr və tədqiqatların praktik tətbiqi sahəsindəki imkanlar barədə müzakirələr aparılıb.

Sonda Emin Əmrullayev alimlərin suallarını cavablandıraraq onların təklif və fikirlərini nəzərə alınacağını və elmin inkişafını dəstəkləmək üçün zəruri tədbirlərin görülcəyini vurğulayıb.

Politoloq Fərhad Məmmədov "Unikal"a müsahibə verib. O, Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşmasından, onların son illərdə hərbi satınalmalarını kəskin şəkildə artırmasından, Avropa İttifaqının "müşahidəçi" missiyasının fəaliyyətindən, Ermənistanın sülh müqaviləsini uzatmasından və Zəngəzur dəhlizinin nə zaman açılacağından danışıb.

-Fərhad müəllim, bu günlərdə əsas müzakirə mövzusu Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşması məsələsidir. Əgər bu addımı atarlarsa, onları nələr gözləyə bilər?

Ermənistanın sərhədyanı bölgələrdə müəyyən dərəcədə vəziyyəti gərginləşdirməsi diqqəti öz üzərinə çəkməyə səbəb ola bilər. Ötən il ABŞ və Avropa İttifaqının Ermənistanı dəstək

boyu ərazilərdə müşahidələrin sayını artırıb. Avropalı "müşahidəçilər" in sərhəd ərazilərinə artan səfərləri hansı məqamlardan xəbər verir?

Avropa İttifaqının missiyası Ermənistanı təhlükəsizlik sisteminin bir parçası kimi qiymətləndirilir. Ciddi şəkildə inanırlar ki, onlar Azərbaycanın hansısa fəaliyyətinin qarşısını ala bilər. Avropa İttifaqı özü də bu missiyayı geosiyasi addım kimi qiymətləndirir. Hazırkı dövrdə Avropa İttifaqı ABŞ-la münasibətlərinə yenidən baxmaq məcburiyyətində qalıb. Özlərinə maliyyə lazım olduğu dövrdə on milyonlarla avronun Ermənistanı missiya saxlanılmasına xərclənməsinin hansı məqsəd güdməsi maraqlıdır. Digər tərəfdən Avropa İttifaqı özü geosiyasi addımlar atmaq, oyunçuya çevrilmək istəyir. Bu missiyanın sərhəddəki fəaliyyəti Azərbaycanı qıcıqlandırır. Sülh sazişinin bir maddəsi - hansı ki, münacişə tərəfləri

ki, puça çıxdıqdan sonra məcburi şəkildə konstruktiv olublar. Hələ ki, bunu müşahidə edirik.

-Əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan bu dəhlizin açılmasını niyə uzadır?

Zəngəzur dəhlizi ilə bağlı vəziyyət çox maraqlıdır. Çünki keçən ilin may ayında məlum oldu ki, nəqliyyat-kommunikasiya mövzusu ümumiyyətlə sazişdən çıxarılıb. Amma bu o demək deyil ki, Azərbaycan öz istəklərindən, gözləntilərindən vaz keçir. Bütün məsələlər müzakirə olunur. Azərbaycan nəqliyyat məsələsini qaldırmır. Bunu gələcək üçün saxlayır. Ermənistan isə məcburi konstruktiv olduğu, bütün məsələlərlə bağlı danışıqlara hazır olduğu dövrdə məlum olub ki, nəqliyyat-kommunikasiya mövzusu kənarında qalıb. Onunla bağlı hər hansı danışıqlar formatı yoxdur. Məsələn, sülh sazişi ilə bağlı xarici işlər nazirləri, sərhəddə bağ-

"Ermənistanın silahlanması regionda ümumi gərginliyi artırır"

Fərhad Məmmədov: "Sülh sazişi olmayan şəraitdə vaxtilə işğalçılıq siyasətini həyata keçirən və bunu danan ölkə kimi Ermənistanın silahlanması Azərbaycan üçün təhdiddir"

planı açıqlandı. ABŞ-la Avropa İttifaqı bu istiqamətdə koordinasiya şəklində fəaliyyət göstərirdilər. Lakin Donald Tramp hakimiyyətə gələndən sonra global səviyyədə bu koordinasiya problemlər yaşanır. Belə olan halda Ermənistanın arxayın olduğu ABŞ-Avropa İttifaqının birgə fəaliyyəti şübhə altındadır. Bu koordinasiyanı bərpa etmək, diqqəti öz üzərinə çəkmək üçün müəyyən dərəcədə eskalasiyalar Ermənistan hakimiyyətinin marağında ola bilər. Onlar yaxşı anlayırlar ki, miqyası böyük olmayan eskalasiya olsa belə, Azərbaycanın cavabı dağıdıcı olacaq. Bir sözlə, Ermənistanın məqsədi Qərbi tərəfdən onlara olan koordinasiyanın, köməyin sistemli şəkildə həyata keçirilməsidir. Paşinyanda yeganə bu maraqla ola bilər.

-Ermənistan son iki ildə hərbi satınalmalarını kəskin şəkildə artıraraq, Fransa və Hindistandan silah almasına milyardlarla dollar xərcləyib. Onların Ermənistanı silahlandırmaqda məqsədi nədir?

Ermənistanın silahlanması regionda ümumi gərginliyi artırır. Ona görə ki, sülh sazişi olmayan şəraitdə vaxtilə işğalçılıq siyasətini həyata keçirən və bunu danan ölkə kimi Ermənistanın silahlanması Azərbaycan üçün təhdiddir. Belə olan şəraitdə Ermənistan bu istiqamətdə fəaliyyətini müəyyən dərəcədə dondura da bilərdi. Lakin görünən odur ki, onlar bir xarici patronu, himayədarını digəri ilə əvəz etmək niyyətindədir. Bu rolda Fransa oynayıb. Fransanın regional siyasəti, anti-Azərbaycan mövqeyi var. Əgər Ermənistan 25 il ərzində Rusiyanın forpostu rolunu oynayırdısa, indi bu silahlanmanı Fransanın forpostu rolunu oynamaq cəhdi kimi dəyərləndirə bilərik. Belə olan halda Ermənistanın silahlanması Azərbaycan üçün təhdiddir.

-Bir neçə müddətdir özünü Avropa İttifaqının "müşahidəçi" missiyası kimi təqdim edən qurumu sərhəd-



arasında ziddiyyət təşkil edir. Bu, sərhəddə üçüncü tərəflərin olması məsələsidir. Bu missiya Ermənistanı fəaliyyət göstərə bilər, amma bizim sərhəddə yaxınlaşmasın. Əsas məqsədimiz budur. Düşünürəm ki, danışıqlar vasitəsilə buna nail olmaq mümkün olacaq.

-Sülhə hazır olduğunuzu deyən Ermənistan nədən sülh müqaviləsinin bağlanmasını uzadır və buna hansı amillər mane olur?

Keçən il sülh sazişi ilə bağlı Ermənistan iki dəfə ləngimələrə səbəb olmuşdu. Belə ki, hərəsi 70 gün olmaqla iki dəfə sülh sazişinin mətnini özündə saxlamışdı. Bu dövrdə Azərbaycan üzərinə beynəlxalq qüvvələrin təzyiqini təşkil etmək istəyirdi. Amma bunların hamısı nəticəsiz qaldı, vaxt itirildi. İndi görürük ki, Azərbaycan Prezidentinin səsləndirdiyi bütün şərtlərlə bağlı Ermənistan rəhbərliyi öz mövqeyini formalaşdırır. Hazırda Azərbaycan Prezidentinin dediyi bütün şərtlərlə bağlı Ermənistan rəhbərliyi öz mövqeyini bildirib. Yəni, heç birini inkar etmir. Hətta konstitusiyaya ilə bağlı referendumun keçirilməsi də aiddir. Danışıqlar üçün hazır olduğunuzu nümayiş etdirir. Bunu ötən il də etmək mümkün idi. Amma onların müəyyən fikirləri, ümidləri var, hansılar

lı baş nazirlərin müavinləri, itkin düşənlərlə bağlı xüsusi xidmət orqanlarının nümayəndələri görüşür. Amma nəqliyyatla bağlı ikitərəfli format mövcud deyil. Rusiyanın iştirakı ilə üçtərəfli format mövcuddur. Amma Ermənistan buna getmir. Belə olan halda son bir neçə aylar ərzində Ermənistanın baş naziri nəqliyyat-kommunikasiya mövzusunun təzədən gündəmə gətirilməsini istəyir və bununla bağlı çox fəaldır. Amma üçtərəfli format var. Əgər Ermənistan Azərbaycanla bunu ikitərəfli formatda həll etmək istəyirsə, gərək üçtərəfli hökumətlərə komissiyadan çıxsın. Bunu da etmir. Çünki Rusiyanı qıcıqlandırmamaq istəmir. Əgər ikitərəfli format təklif edilərsə, onu formalaşdırmaq üçün ondan əvvəl baş nazirin qərarı ilə formalaşdırılmış üçtərəfli hökumətlərə komissiyadan çıxması haqqında qərar qəbul etməlidir. Bu olmadıqı təqdirdə dəhlizlə bağlı məsələ açıq qalır. İkinci tərəf odur ki, Azərbaycanın gözləntiləri var ki, bu maneəsiz olacaq və təhlükəsizliyi formalaşdırmaq üçün beynəlxalq nəzarət olmalıdır. Əgər Ermənistan Türkiyə ilə sərhədlərin, yolların açılmasını istəyirsə, Zəngəzur dəhlizi şərtinə əməl etməlidir.

Anar Kəlbiyev

Azərbaycanda bir çox klinika bağlanacaq. Bu barədə "Səhiyyə TV"nin rəhbəri, tibbi media və biznes təşkilatçısı Azər Xudiyev deyib.

İcbari Tibbi Sığorta məsələsinə toxunan ekspert Baku.TV-yə müsahibəsində xəstələrin məmurlara aid olan klinikalara göndərildiyini vurğulayıb: "Bu gün klinikaların maddi durumu və ora müraciət edən xəstələrin sayı azalıb. Hamısı çalışır ki, fərqli xidmət göstərsin, investisiya yatırınsın və s. Bu, heç bir

xidmətlər göstərilməsindən mənfəət götürməsinə özündə ehtiva edən fəaliyyət növüdür və hər bir Azərbaycan vətəndaşı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. "Sahibkarlıq fəaliyyəti haqqında" qanunda belə deyilir. Lakin bəzi istisnalarla. Qanuna görə, dövlət məmurları, Milli Məclisin deputatları və digər bu qəbildən olan şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır.

Lakin buna baxmayaraq, bu gün ölkədə biznes fəaliyyəti ilə məşğul olan kifayət qədər m-


linikaları AMEA rəhbərinin kürəkəni, Milli Məclisin sabiq deputatı İlham Əliyev idarə edir.

Paytaxtın Xətai rayonunda yerləşən "Medika Hospital"ın isə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevə məxsus olduğuna dair məlumatlar var. İddialara görə, bir müddət öncə Nizami rayonunda ikinci filialı açılan klinikaya komitə sədrinin qayınları - Tarquliyevlər rəhbərlik edirlər.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi işlə-

Bəzi özəl klinikalara bağlanma şoku

Hansı məmurların "sağlamlıq biznesi" təhlükə altındadır?



qurumun problemi deyil. Burada fərqli subyektiv məsələlər var. İcbari Tibbi Sığorta ilə müraciət edən xəstələr dövlət təşkilatlarına göndərilir. Orada keyfiyyətli xidmət göstərilir, xəstələr uzun növbələrdə qalır. Və biz məcburi göndərişlərlə özəl tibbi xidməti məhv edirik. Vətəndaş öz maaşından ayırır ki, "mən icbari tibbi sığorta ilə təmin olunum". Amma o, keyfiyyətli xidmət almır. Burada subyektiv məqamlar var".

Xudiyev ilginç bir məqama da diqqət çəkib. Onun sözlərinə görə, məmurlara bağlı klinikalar var ki, xəstələr qəsdən onlara yönləndirilir. Sitat: "Mən sizə əminliklə deyirəm ki, bir neçə il bu gün fəaliyyət göstərən 50 faiz klinikalar bağlanacaq".

Qeyd edək ki, sahibkarlıq şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya

murlar var. Düzdür, onlar bu fəaliyyətlərini rəsmi şəkildə həyata keçirmirlər, özlərinə yaxın şəxslərin adlarına rəsmiləşdirirlər. Əksər hallarda isə öz şəxsi statusundan və təsir imkanlarından bu biznes şəbəkələrini böyütmək üçün istifadə edirlər. Bu kimi hallara son qoyulması ilə bağlı ən yüksək səviyyədə, dövlət başçısı tərəfindən dəfələrlə xəbərdarlıq edilərsə də, bir çox sahibkar-mə-murlar bundan nəticə çıxarmırlar.

Belə vəzifə sahibləri arasında isə indiki və keçmiş vəzifəli şəxslər də az deyil. Məsələn, yerli KİV-in yazdığına görə, Bakının iki böyük tibb mərkəzi - "German Hospital" və "Astoriya Tibb Mərkəzi"nin Prezident Administrasiyasının keçmiş rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Rəhim Mehdiyevə məxsus olduğu deyilir. İddialara görə, hər iki

miş Arif Qaraşov paytaxtın Nəsimi rayonunda yerləşən "Medical Plaza"nın faktiki sahibidir. Belə ki, klinikanın qanuni təmsilçisi Qaraşova Rəmziyə Sahib qızıdır. R.Qaraşova isə Arif Qaraşovun həyat yoldaşıdır.

"Real" Tibb Mərkəzi isə Xətai rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədova məxsusdur. Bu klinikanın direktoru onun qızıdır. Sabiq icra başçısının özü isə hələ 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi olmaqla yanaşı, 2004-cü ildə Sumqayıt şəhərində qurulan "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub.

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda, xüsusilə də paytaxt Bakıda fəaliyyət göstərən özəl klinikaların fəaliyyəti ilə bağlı şikayətlərin, narazılıqların ardı-arası kəsil-mir. Vətəndaşlar xüsusilə bu tibb müəssisələrində qiymətlərin həddən artıq yüksək olmasından, sözlün həqiqi mənasında soyğunçuluğun baş alıb getməsindən, yanlış müayinə və müalicə hallarının tüğyan etməsindən gileylənirlər.

Bundan başqa, özəl klinikalarda bir sıra qanunsuzluq faktlarının, əsasən də vergidən yayınma hallarının baş alıb gəldiyini bilməyən yoxdur.

Sadalananlar fonunda onlara "qaşın üstə gözün var" deyilməməsi isə təbiidir. Məsələ burasındadır ki, ölkəmizdə fəaliyyət göstərən əksər özəl tibb müəssisələrinin faktiki sahibləri ya haziqri, ya da sabiq məmurlardır. Bunu yuxarıda sadalanan nümunələr də təsdiqləyir.

Lakin gələn siqnallar yeni dövrün şərtləri daxilində belə özəl klinikaların çoxunun yaxın gələcəkdə bağlanma təhlükəsinin gözlədiyini göstərir...

Sənən Mirzə

Ermeni general: Azərbaycana qarşı vuruşan "Daşnak" adlı taborda Ermənistan vətəndaşları da var idi

Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Qarabağda Azərbaycan dövlətinə qarşı vuruşmuş "Şuşa" xüsusi hərbi batalyonunun komandirinin Jirayr Səfilyan olduğunu etiraf edib.

APA xəbər verir ki, Manukyan suallara cavabında Səfilyanın Livanın paytaxtı Beyrut şəhərində doğulduğu barədə məlumat-sız olduğunu bildirərək deyib: "O, "Qərbi Ermənistan"dən gəlmişdi, amma Ermənistan vətəndaşı idi".

O, Qarabağda Azərbaycana qarşı vuruşmuş "Daşnak" adlandırılan taborun dəstələrindən ibarət olduğunu bildirib. "Dəstələrdə Qarabağdan olanlar və Ermənistan vətəndaşları var idi", - o əlavə edib.

Çavuşoğlu: "Vaxtında Türkiyənin addımları dəstəklənsəydi..."

"Biz Antalya Diplomatiya Forumunda Ukrayna və Rusiyadan olan rəsmiləri görüşürdük, sülhə nail olmaq istəyirdik. Amma ABŞ müharibənin davam etməsini istədi".



Bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı" mövzusunda paneldə Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Türkiyənin təklifini bəzi Aİ ölkələri dəstəkləyib, tam dəstək verilməyib.

Çavuşoğlu Suriyada baş verənlərə də münasibət bildirib: "Biz çalışırıq yeni hökumətə, ölkənin bərpasına kömək edək. Suriyada isə yeni dövr başlanıb və Türkiyə çalışır ki, keçid dövrü hakimiyyətinin cəhdləri uçuruma getməsin. Prezident Ərdoğan bu bölgədə problemlərin həllində çox fəaldır. Ərdoğan bir nömrəli siyasətçidir ki, bütün tərəflərlə əlaqələr saxlayır və işləyir. Yalnız regional güclərlə işləmək olmaz. Amma regional güclər münaqişələrin həllində daha real addımlar ata bilərlər. Biz NATO üzvüyük, amma Rusiya ilə yaxşı münasibətlərə sahibik. İlkin dövrdə NATO üzvü olan Türkiyənin Rusiya ilə dialoq qurmasını birmənalı qarşılamadılar. Amma vaxtında Türkiyənin addımları dəstəklənsəydi, müharibənin illərlə davam etməsi əvəzinə biz ilk mərhələdə atəşkəse nail ola bilərdik, Ukraynanın təhlükəsizliyini təmin edə bilərdik".

Azərbaycanla Albaniya arasındakı əməkdaşlığa sadıq - Bayram Beqay

"Albaniya ilə Azərbaycan arasındakı dostluq uzunmüddətli qarşılıqlı əməkdaşlıqda öz əksini tapır".

"Unikal" xəbər verir ki, bu fikirləri Albaniya Respublikasının Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.

O qeyd edib ki, əməkdaşlıqda iqtisadiyyat və infrastruktur layihələrini xüsusi vurğulamaq lazımdır: "Biz Azərbaycan və Albaniya arasındakı əməkdaşlığa və onun inkişafına sadıq. Bu, bizim xalqların marağına cavab verir".

"Yelo Bank"ın filial müdiri müştərinin çənəsini sındırdı

"Yelo Bank"ın filialında müdir müştərini döyüb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün "Facebook" səhifəsində paylaşmışdır.

O qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

"Müdir əvvəlcə müştəriyə "bas bayıra" deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?" - deyərək vəkil qeyd edib.

Sahil Babayev sədr təyin edildi



Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın və Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaş-

lıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibləri dəyişdirilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, adıçəkilən komissiyaların Azərbaycan tərəfindən sədri maliyyə naziri təyin edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini isə komissiyaların üzvləri siyahısına daxil edilib.

Forumdakı çağırışlar firsətə çevrilə bilər

XII Bakı Qlobal Forumundakı çağırışlar firsətə çevrilə bilər.

"Unikal" xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumunun açılış mərasimində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç deyib.

O qeyd edib ki, Forumda iştirak edən hər kəs öz hekayəsini bölüşə bilər. "Bu platforma üçün Prezident İlham Əliyevə təşəkkür edirəm", - deyərək əlavə edib.

İcra hakimiyyətinin şöbə müdiri həbs edildi

Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tural Məmmədov həbs edilib.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, məmur şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

Şikayətçilər bildirib ki, T.Məmmədov bir neçə nəfərə ev, maşın, torpaq sahəsinin veriləcəyini vəd edib və bunun müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə başlanmış işin istintaqı davam etdirilir. Şəhid ailələri və qazilərə dəymiş zərərin ödənilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Tural Məmmədov özü də Vətən müharibəsi qazisidir. O, 2021-ci ildən icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Dələduzluq ittihamı ilə axtarışda idi, ölkəyə gətirildi

Qarşılıqlı anlaşmaya uyğun olaraq Azərbaycan vətəndaşı Osmanlı Turqut Mehman oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib.

"Unikal" Baş Prokurorluğa istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Osmanlı Turqut Mehman oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Turqut Osmanlı Rusiya ərazisində saxlanılaraq 12.03.2025-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.



Bu günlərdə yerli mediada vətəndaş Orxan Şirinzadənin "Maşınqayıran" MTK ilə bağlı şikayəti yayımlanıb. Vətəndaş ona məxsus obyektin qanunsuz olaraq başqasına satıldığını iddia edib. O, bildirib ki, "Maşınqayıran" MTK ona müraciət edərək obyektinin yerləşdiyi ərazidə tikinti işləri aparmaq barədə niyyətini bildirib. Orxan Şirinzadə MTK-ya inanaraq öz razılığını verib.

O.Şirinzadə qeyd edib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti, ev 54 ünvanında yerləşən rəsmi çıxarışla 110.8 kvadrat metr, faktiki olaraq isə daha çox sahəsi olan

ödənilməyib, tikinti başa çatdıqdan sonra öz obyektini deyil, dəyərinin 70-80 faiz aşağı sahə təklif olunub, öz obyektini isə başqa bir şəxsə satılıb.

O.Şirinzadə MTK-ya qarşı iddia qaldıraraq kirayə pullarının ödənilməsi üçün məhkəməyə müraciət edib, tələbi haqlı və qanuni olduğu səbəbindən onun xeyrinə məhkəmə qətnaməsi çıxarılıb. Lakin MTK Azərbaycan Respublikasının adından çıxarılmış yekun məhkəmə aktını icra etməkdən boyun qaçımaqla yanaşı, ona qarşı süni surətdə vaxtı uzatmaq məqsədilə məhkəmədə əsassız olaraq yeni iddialar qaldırıb.

Məsələni diqqətdə saxlayan

lara heç bir kompensasiya ödənilmir. Uzun çəkən məhkəmə proseslərinin sonra vətəndaşların xeyrinə qətnamə çıxarılsa da, MTK-lar həmin qətnamələri icra etmirlər. MTK tikinti işlərini yekunlaşdırdıqdan sonra fəaliyyətini dayandırır. İnşa edilmiş binada ayrı-ayrı mülkiyyətçilər yaranır. Həmin MTK-nın balansında nə pul vəsaiti, nə də əmlak olmur. İcra sənədi də icra olunmadan məhkəməyə geri qaytarılır. Beləliklə, vətəndaşlara külli miqdarda zərər dəyir.

Ş.Mirzəyev təklif edib ki, bütün bu hallarla bağlı Baş Prokurorluğun rəhbərliyi ilə xüsusi komissiya yaradılmalı və həmin komissiyanın tərkibi

Tikinti oliqarxlarının yeni həbs dalgası gözlənilir

MTK-lar köhnə ampuada: son vaxtlar vətəndaşların aldadılması yenidən intensivləşib - Nə baş verəcək?



tam təmirli obyekt olub. Obyekt 3.500 manat məbləğində icarə haqqı qarşılığında gəlinlik mağazası kimi fəaliyyət göstərib.

"Maşınqayıran" MTK ilə müqavilə bağlayan vətəndaş müəyyən şərtlər qarşılığında həmin ərazidə MTK-nın bina tikməsinə razılıq verib. Bu səbəbdən vətəndaş Orxan Şirinzadə ilə "Maşınqayıran" MTK 13 may 2022-ci il tarixli 109 nömrəli "Əvəzləşdirmə" müqaviləsi bağlayıb. Həmin müqavilənin bəndlərinə görə, O.Şirinzadə xüsusi mülkiyyətində olan obyektin sökülməsinə razılıq verib, MTK isə əvəzində bina inşa edilənə və ona obyekt verilənə qədər hər ay kompensasiya məbləği olaraq 3.500 AZN pul ödəyir və nəticədə 230 kv. m qeyri-yaşayış və 40 kv. m qaraj verir. Müqavilənin 1.2-ci bəndinə əsasən, çıxarışla müqavilə arasında fərq olduqda, əlavə olaraq hər 1 kv. m görə 15.000 AZN pul ödəyir. Lakin tikinti işləri yekunlaşdıqdan sonra MTK müqavilə şərtlərinə əməl etməyib. Belə ki, bu müddət ərzində O.Şirinzadəyə ödənilməli olan kirayə pulları

e-huquq.az həmin iddiaların təmin olunmaması barədə məlumat əldə edib. Belə ki, məhkəmə O.Şirinzadənin xeyrinə qərar qəbul edib. Buna baxmayaraq, o, hüquqlarının bərpa olunmasına nail ola bilmir.

O.Şirinzadə deyib ki, əlində məhkəmə qərarı olmasına baxmayaraq, MTK qanunsuz əməllərinə davam edir və onun mülkiyyət hüququnu pozur. Vətəndaş deyir ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara etdiyi müraciətlər də nəticəsiz qalıb. Çarəsiz qalan O.Şirinzadə hüquqlarının bərpa olunması üçün ölkə başçısına müraciət edəcəyini bildirib.

Qeyd edək ki, MTK-lar tərəfindən vətəndaşların bu formada aldadılması hallarına tez-tez rast gəlinir. Bir müddət öncə tanınmış vəkil, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev də KİV-ə açıqlamasında MTK-ların vətəndaşların mülkiyyət hüququnu pozmasından bəhs etmişdi. Bildirmişdi ki, MTK-lar vətəndaşların etibarından istifadə edərək onlarla müqavilə bağlayır və vətəndaşın razılığı ilə əmlakını sökür. Sonradan isə vətəndaş-

bində aidiyyəti qurumlar təmsil olunmalıdır. Komissiya həm əmlakını itirmiş şəxslərin şikayətlərini araşdırmalı, həm də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamalıdır.

"Unikal" onu da xatırladır ki, təxminən bir ay öncə Baş prokuror Kamran Əliyev "LEGIS" Hüquq Forumundakı çıxışında özəl sektorlarla bağlı ən çox müraciət edilənlərin sadə vətəndaşlar olduğunu bildirərək əlavə etmişdi: "Həmin 4613 müraciətin ən çoxu tikinti şirkətləri ilə bağlıdır. Tikinti şirkətləri bəzən bir evi bir neçə adama satırlar. Təbii olaraq bu cür şikayətlər Baş Prokurorluq tərəfindən çox ciddi şəkildə araşdırılır. Bu müraciətlər əsasında çoxsaylı cinayət işləri açılır".

Həm MTK-ların vətəndaşlara aldatması hallarının yenidən intensivləşməsi, həm də Baş prokurorun ötən ay söylədikləri belə düşünməyə əsas verir ki, biz qarşılıqlı dövrdə bəzi tikinti oliqarxlarının cinayət məsuliyyətinə cəlb edilməsinin, həbsə olunmasının şahidi ola bilərik. Unutmayaq ki, MTK-lar tərəfindən 2000-ci illərin ortalarından etibarən vətəndaşların müxtəlif formalarda aldadılması adət halını almağa başlamışdı. Məsələ o yerə çatdı ki, bir neçə il öncə bir sıra tikinti şirkətlərinin rəhbərlərinin, məsul şəxslərinin həbsi qaçılmazlaşdı. Məhz həmin həbslərdən sonra MTK-ların vətəndaşları aldatma hallarının sənədi müşahidə olundu. Lakin son vaxtlar çoxsaylı vətəndaş şikayətlərindən belə faktların təzədən artmağa başladığı aydın şəkildə görünür. Bu isə yeni həbslərin siqnalı kimi də qəbul edilə bilər...

Toğrul Əliyev

Bu günlərdə məlumat yayıldı ki, Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs "Agro Best" QSC ilə müqavilə bağlayıb.

Müqavilədə idxal inək, qoyun, qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması, həmçinin özünüməşğulluq layihəsi çərçivəsində təchizat işlərinin satın alınması nəzərdə tutulur. Tərəflər arasında bağlanan müqavilənin dəyəri isə 62 146 514 manatdır.

"Agro Best" QSC, 2010-cu ilin avqust ayında dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi İsmayilov Anar Əlif oğludur.

Məlumat üçün bildirik ki, "Agro Best" QSC 20 avqust 2020-ci il tari-

sabları belə yoxdur.

Üstəlik, adı çəkilən şirkətin son illər büdcədən yüz milyonlarla manatlıq müəyyən səlahiyyətlər yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə internetdə heç bir məlumat tapmaq olmur. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolid edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var. Həmin qərarın 5-ci (illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolid edilmiş) maliyyə he-

şğulluq proqramı ilə bağlıdır. Məsələ ondadır ki, həmin proqramın istiqamətlərindən biri də vətəndaşlara şəxsi heyvandarlıq təsərrüfatlarını yaratmağa kömək etməkdir. Lakin özünüməşğulluq proqramı çərçivəsində ən çox şikayətlər də heyvandarlıqla bağlıdır.

Qeyd edək ki, dəfələrlə özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanların arıq, xəstə olması, ölməsi barədə görüntülər, məlumatlar yayılıb. İş o yerə çatıb ki, məsələ Milli Məclisin gündəminə gəlib. Məsələn, ötən ilin noyabrında "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zama-

Dövlət Məşğulluq Agentliyinin 62 milyon manatlıq tenderi ilə bağlı müəmma

Dörd ildə yalnız bir dövlət qurumundan yüz milyonlarla manatlıq satınalma müqaviləsi imzalayan şirkət haqqında nə bilirik?



xində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı "Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48" olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə İsmayilov Anar Əlif oğludur.

Qeyd edək ki, "Agro Best" QSC əvvəllər də Dövlət Məşğulluq Agentliyinin keçirdiyi və dəyəri milyonlarla manat olan analoji tender müsabiqələrində qalib olub:

07.05.2021-ci il tarixində - 40 milyon 399 min 280 manat;
27.04.2022-ci il tarixində - 65 milyon 987 min 525 manat;
20.12.2022-ci il tarixində - 4 milyon 140 min 900 manat;
16.03.2023-cü il tarixində - 73 milyon 574 min 800 manat;
09.10.2023-cü il tarixində - 7 milyon 44 min 690 manat;
14.05.2024-cü il tarixində - 66 milyon 854 min 876 manat;
24.10.2024-cü il tarixində - 175 min 538 manat 88 qəpik.

Lakin ortada maraqlı bir nüans var. Belə ki, dövlət qeydiyyatından keçdikdən qısa müddət sonra milyonlarla dəyəri olan tenderlərin qalibi olan "Agro Best" QSC-nin nəinki veb-saytı, hətta sosial şəbəkə he-

sabatlarının dərc edilməsi) bəndində göstərilir ki;

5.1. "Dövlət sirri haqqında" və "Kommersiya sirri haqqında" Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolid edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlər yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:

5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolid edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması...

Onu da deyək ki, "Agro Best"-in udduğu tenderlər əsasən özünümə-

ni deputat Siyavuş Novruzov bildirib ki, özünüməşğulluq proqramının həyata keçirilməsinin mexanizmində çox böyük nöqsanlar var. "Xəstə heyvanları insanlara verirlər. Həmin heyvan qapıdan ancaq həyətə daxil olur. Bundan 3 gün sonra ölür. Məşğulluğa cəlb edilən şəxsin də bir dəfə almaq şansı var, bunu da itirir. Bir mobil telefonu alanda ona 1 illik zəmanət verilir. Kəndçiyə özünü təmin etmək üçün 2 inək verməyənsə, bunu bir illik sığortalamaq lazımdır. Heç olmasa 3 aylıq qidası verilməlidir. Çünki həmin şəxs bunu kefdən yox, ehtiyacdən alır", - deyər deputat bildirib.

Başqa bir deputat Fazil Mustafa isə bir müddət öncə mediaya açıqlamasında bildirmişdi ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən aktivlərdən şikayətlərə çox rast gəlinir, bu, birinci hal deyil. Sitat: "Mən bu formada məşğulluğun effektiv olacağı düşüncəsində deyiləm. İş yerlərinin açılması daha yaxşı olardı. Biz işsizliyin həlli yollarını tapmalıyıq. Özəl sektora güvənməliyik ki, yeni iş yerləri açsınlar. Özünüməşğulluq proqramına xələl gətirən, dövlət siyasətinə etinasızlıq yaradan məmurlarla bağlı isə ölçü götürülməlidir".

Hərçənd Dövlət Məşğulluq Agentliyi bu cür iddia və ittihamları qəbul etmir. Qurumdan deyirlər ki, özünüməşğulluq proqramı üzrə mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır. Lakin çoxsaylı vətəndaş şikayətləri, bu yazılı şikayətləri müşayiət edən foto və video çəkilişlər məsələnin heç də belə olmadığını düşünmək üçün ciddi əsaslar yaradır.

Nəzərə alsaq ki, adı çəkilən Agentliyin vətəndaşlara verdiyi heyvanların önəmli qismi yuxarıda haqqında danışdığımız "Agro Best" MMC xətti ilə alınır, deməli, vətəndaş şikayətlərindən bu şirkətə də önəmli pay düşür.

Toğrul Əliyev

2024-cü ildə Qazaxda demoqrafik vəziyyət haqqında statistika

Rayon əhalisinin sayı 2024-cü ildə 261 nəfər artaraq 01.01.2025-ci il tarixinə 96 min 467 nəfərə çatmışdır.

Əhalinin 47453 nəfərini kişilər, 49014 nəfərini qadınlar təşkil edir. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 139 nəfər olmuşdur. 2024-cü ildə rayonda 994 nəfər doğulan, 697 ölüm halı qeydə alınmışdır. Təbii artım 297 nəfər, miqrasiya artımı nəzərə alınmaqla ümumi artım 261 nəfər təşkil edir.


2024-cü ildə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 524 nikah, 199 boşanma halları qeydə alınmışdır.

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri (yanvar- dekabr ayları)

Demoqrafik göstəricilər	Nəfərlə			Əhalinin hər 1000 nəfərinə		
	2024-cü il	2023-cü il	artım(+) azalma(-)	2024-cü il	2023-cü il	2024-cü il 2023-cü il ile nisbətən, faizlə
Ümumi artım	261	433	-172	2,7	4,5	60,0
Təbii artım	297	421	-124	3,1	4,4	70,5
doğulanlar	994	1140	-146	10,3	11,9	86,6
ölenlər	697	719	-22	7,2	7,5	96,0
Nikahlar	524	559	-35	5,4	5,8	93,1
Boşanmalar	199	163	+36	2,1	1,7	123,5

Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 2024-cü ildə rayonda 994 nəfər doğulan körpə qeydə alınmış və 2023-cü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,9-dan 10,3-ə düşmüşdür. Keçən il rayonda 697 ölüm halı qeydə alınmış və 2023-cü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 7,5-dən 7,2-yə düşmüşdür. 2024-cü ildə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 524 nikah, 199 boşanma halları qeydə alınmış və 2023-cü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 5,4-ə düşmüş, boşanmaların sayı isə 1,7-dən 2,1-ə qədər artmışdır.

2024-cü və 2023-cü illərdə demoqrafik göstəricilər, nəfərlə



2024-cü ildə daimi yaşamaq üçün rayona 35 nəfər gələn qeydə alınmış, rayondan isə gedən olmamış və miqrasiya saldosu müsbət 35 nəfər təş-

S/s	Göstəricilərin adı	Nəfərlə		Əhalinin hər 1000 nəfərinə	
		2024-cü il	2023-cü il	2024-cü il	2023-cü il
1	Miqrasiya saldosu	+35	+12	0,4	0,4

kil etmişdir.

Qazax Rayon Statistika İdarəsinin rəisi

5.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;



**Azərbaycan
Respublikasının
Medianın İnkişafı
Agentliyi**

baycanın azğın düşmənlə üz-üzə qaldığını, Ermənistan hərbiçiləri tərəfindən beynəlxalq humanitar hüquq normalarının necə kobud şəkildə pozulduğunu aydın göstərir. İnsanlıq əleyhinə törədilmiş bu cinayətlər erməni xislətini bir daha ortaya qoyur.

Xatırladaq ki, Xocalı şəhəri ərazisində növbəti kütləvi məzarlığın tapılması faktı Ermənistanın inkar etməyə çalışdığı qeyri-insani əməllərini bir daha açıq şəkildə sübuta yetirmiş oldu. Ən dəhşətli isə, ərazidə tapılmış qalıqlardan birinin 4-5

"Ordubad" DTMQ-nin əsasnaməsi təsdiq edilib

"Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun (DTMQ) əsasnaməsi təsdiq edilib.

"Unikal" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qoruq tarix və mədəniyyət üçün xüsusi əhəmiyyət kəsb edən, Ordubadın Şərq memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən abidələrinin, arxeoloji obyektlərinin və etnoqrafik materiallarının kompleks şəkildə cəmləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazidir. Qoruq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Qoruq Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, Nazirliyin və öz adının həkk olunduğu möhürə, müvafiq ştamlara və blanklara malikdir. Qoruğun öz emblemi ola bilər. Qoruq fəaliyyətinə dair yarımillik və illik hesabatı Nazirliyə təqdim edir. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin teki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən meşə fonduna aid ərazilərdə meşə mühafizəsi və bərpası tədbirləri istisna olmaqla, təsərrüfat 3 istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.

Qərarla Qoruğun vəzifələri müəyyənləşib. Qoruğun vəzifələri aşağıdakılardır:

-Qoruğun ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərti ilə tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi tədqiqat, təlim-təربiyə, turizm və rekreasiya, habelə ənənəvi sənətkarlıq və digər məşğuliyyət növlərinin nümayişi və inkişaf etdirilməsi məqsədləri üçün tədbirlər gör-mək;

- tarix və mədəniyyət abidələrində aparılan konservasiya, inşaatmühəndislik, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini Nazirliyə təqdim edir. Layihələr Nazirlik tərəfindən təsdiq edildikdən sonra Nazirliyin, Qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir; Qoruğun öz sərhədləri və mühafizə zonası daxilində abidələrin, tikililərin bərpası, təmirinin planlaşdırılması və təşkili üçün Nazirliyə müraciət edir, Nazirlik həmin işlərin həyata keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq qaydada işlər görür; - Qoruğun ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində Qoruğun pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün Nazirliyə müraciət edir; - Qoruğun elmi fondu müddətsiz saxlanılır;

Qoruğun fəaliyyətinə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

Qoruğun direktoru Qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

Qoruğun baş fond mühafizəsi Qoruğun direktorunun təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Qoruğun digər işçiləri isə birbaşa Qoruğun direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunurlar.

Qoruğun fəaliyyətinin dayandırılması, ləğvi və yenidən təşkili Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırılaraq, ləğv edilə və ya yenidən təşkil edilə bilər.

Kütləvi məzarlıqlar Ermənistanın beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunması üçün əsasdır!

Araz Əsgərli: "Azərbaycanın əlində Ermənistanı beynəlxalq məhkəməyə vermək üçün əsaslar çoxdur".



Torpaqlarımızın 30 ildən sonra işğaldan azad edilməsi Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətləri, eləcə də müharibə cinayətlərini üzə çıxartdı. 44 günlük müharibədən bu gündək işğaldan azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar düşmənin insanlıq əleyhinə törətdiyi cinayətlərin mötəbər sübutudur.

Belə ki, işğaldan azad olunmuş ərazilərdə 2021-ci ilin fevral ayından etibarən aparılan qazıntı işləri nəticəsində 23 kütləvi məzarlıq müəyyən edilib. Bu barədə İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında məlumat verilib.

Bildirilib ki, bu məzarlıqlardan ümumilikdə 187 nəfərin meyit qalıqları aşkarlanaraq istintaqa təhvil verilib:

"Ötən dövr ərzində ailələrdən bioloji nümunələrin götürülməsi davam etdirilib, DNT profilləri çıxarılıb. Həmin məzarlıqlarda itkin düşmüş azərbaycanlılara aid olan insan qalıqları aşkarlanıb".

"Qarabağda aşkarlanan insan qalıqları Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsasdır".

Bunu "Unikal" qəzetinə açıqlamasında Ombudsman Aparatının mətbuat katibi Araz Əsgərli bildirib. Müsahibimiz bildirib ki, işğaldan azad edilən torpaqlarımızda aparılan quruculuq işləri zamanı aşkarlanan kütləvi məzarlıqların sayının artması ermənilərin azərbaycanlılara qarşı yüzlərlə soyqırım həyata keçirdiyini deməyə əsas verir." Qarabağ müharibəsin-

də bizim 4 minə yaxın vətəndaşımız itkin düşüb. Bu gündək onların taleyi məlumdur. Ermənistan tərəfi onların taleyi barədə Azərbaycana məlumat vermir. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə quruculuq işləri aparıldıqca, kütləvi məzarlıqlar aşkarlanır. Ümumilikdə Azərbaycanın Ermənistanı məhkəməyə vermək üçün əsasları çoxdur. Beynəlxalq hüquqa görə bunun üçün dəlil və sübutlar lazımdır. Azərbaycanın əlində də belə sübutlar çoxdur. Müharibə dövründə itkin düşənlərin sayı var. İndiyədək kütləvi məzarlıqlardan tapılan insan qalıqlarından 178 nəfərin şəxsiyyəti müəyyənləşib. Bu faktlarla Azərbaycan Ermənistanı məhkəməyə verə bilər".

A.Əsgərli deyir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində davamlı şəkildə aşkar olunan kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərin izlərini üzə çıxardır.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindəki qələbədən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşların ehtimal edilən məzar yerlərinin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilir. Minaların basdırılmasına görə hər yerdə qazıntı işləri aparmaq hələlik mümkün deyil. Lakin minalardan təmizlənmiş ərazilərdə qazıntılar nəticəsində belə məzarlıqlar aşkarlanır.

Kütləvi məzarlıqlar bir daha Azər-

yaşlarında uşağa məxsus olması ehtimalı ilə bağlıdır.

Ermənistan tərəfi isə bu illər ərzində itkin düşmüş şəxslərlə bağlı məlumatları, o cümlədən kütləvi məzarlıqların koordinatlarını ölkəmizə təqdim etməkdən yayınır. Ermənistan beynəlxalq konvensiyaları pozaraq onların yerini açıqlamır. Azərbaycan dövləti kütləvi məzarlıqlar məsələsi ilə bağlı hüquqi addımlar atır, təbliğat aparır, məsələni dünya birliyinin gündəminə çıxarmaq istiqamətində işlər görür. Ancaq çox təəssüf ki, Ermənistan bu məsələdə dünya birliyi tərəfindən gərəkən tələb və təzyiqlər edilmir.

Məlumat üçün bildirək ki, işğal dövründə təkə Şuşa həbsxanasında 360 azərbaycanlı əsir və girov saxlanılıb. Bunlardan 216 nəfəri Azərbaycan Respublikasının səyi nəticəsində azad edilərsə, digərlərinin taleyi bu günə qədər məlum deyil. Şuşa türməsi həndəverində aşkar olunan kütləvi məzarlıq düşmənin insanlıq əleyhinə törədilmiş dəhşətli növbəti müharibə cinayətidir. I Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə uyğun olaraq aparılan axtarış-araşdırma tədbirləri nəticəsində işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar aşkar edilib.

Edilli kəndinin ərazisində ilkin qazıntı zamanı 6-7 nəfərə aid meyit qalığı aşkar edilib. Daha sonra 12 nəfərin kütləvi basdırıldığı məzarlıq tapılıb. Aşkar olunan meyit qalıqları kütləvi dəfn edilmiş şəxslərin bir hissəsinə aiddir. Hadisə şahidlərinin məlumatına görə, hərbi yük maşınında Edilli kəndinə gətirilərək onlarla Azərbaycan hərbiçisinə və yaşayış məntəqələrinin işğalı zamanı qətlə yetirilmiş mülki şəxslərə aid meyitlər azərbaycanlı əsir-girovların iştirakı ilə kütləvi məzarlıqlarda basdırılıb. Edilli kəndinin ərazisində bir neçə kütləvi məzarlığın olması ehtimal edilir. Məzar yerlərinin axtarışı və ekshumasiyası işləri mütəxəssislər tərəfindən davam etdirilir. İndiyədək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində də məzarlıq aşkarlanıb. Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndində də kütləvi məzarlıqlar üzə çıxıb. Bunlar isə Azərbaycana Ermənistanın müharibə cinayətlərini dünyaya çatdırmağa böyük imkan yaradır.

Gülayə Mecid

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin ayırdığı maliyyə əsasında hazırlanır.

5.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi



**Azərbaycan
Respublikasının
Medianın İnkişafı
Agentliyi**

dir. Onun sözlərinə görə, hər bir dövlət hər şeydən öncə öz geosiyasi və geoiqtisadi prioritetlərini müəyyənləşdirir. Bu istiqamətdə addımlar atmaq imkanlarını formalaşdırır.

“Dövlət öz inkişaf hədəflərinə effektiv çatmaqla öz maraqlarını yüksək formada qorumuş olur.

Dövlətin maraqları geosiyasi və geoiqtisadi, eləcə də milli təhlükəsizlik, təhsil və digər sahələrdə ola bilər. Dövlətin konseptual yanaşması

Dövlət maraqlarının qorunması üçün hər şeydən əvvəl dövlətin özü zəruri potensiala sahib olmalıdır



İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Ölkəmizdə ictimai və milli maraqların təmin olunması prioritet məsələdir.

Azərbaycanın regionda söz sahibi olan güclü dövlətə çevrilməsinin əsas səbəblərindən biri də dövlət və ictimai maraqların qorunmasıdır.

“Hər bir dövlətin gücü həm də onun nə dərəcədə öz maraqlarını dərk edərək, müəyyənləşdirərək təmin etmə imkanlarını yaratması ilə bağlıdır. Dövlət maraqlarının mərkəzində hər şeydən öncə ictimai maraqlar dayanır. Cəmiyyətin hər bir üzvü üçün vacib olan məsələ ictimai maraq kimi qəbul olunur. Bu da dövlət maraqlarının əsasında dayanır”.

Bunu “Unikal” qəzetinə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının professoru Elşad Mirbəşiroğlu söyləyib. Millət vəkili bildirib ki, hər bir sağlam dövlətin əsas marağı vətəndaşların təhlükəsizliyini yüksək səviyyədə təmin etməkdən ibarətdir. Eyni zamanda cəmiyyətin hərtərəfli inkişafı üçün bütün zəruri şəraitin yaradılması da başlıca dövlət maraqları arasındadır.” Amma dövlətin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması dövlətin və xalqın inkişaf istiqamətlərinin müəyyənləşdirilərək o istiqamətlər üzrə addımların atılması, bütün bunlar dövlətin əsas maraqlarını təşkil edir. Dövlət ma-

raqaları ilə bir çox hallarda milli maraqlar arasında sərhədi müəyyənləşdirmək çox çətin olur. Amma dövlət maraqları ilə milli maraqları tam eyniləşdirmək də olmaz. Nəzəri cəhətdən də dövlət maraqları ilə milli maraqların fərqləndirilməsi imkanları mövcuddur. Dövlət maraqlarının qorunması üçün hər şeydən əvvəl dövlətin özü zəruri potensiala sahib olmalıdır. Dövlət öz vətəndaşlarının təhlükəsizliyini təmin edəcək gücə sahib olmalıdır. Bu yöndə hansısa zəif tərəflər varsa onları vaxtında müəyyən edib gücləndirməlidir. Dövlət maraqlarının mərkəzində dayanan ictimai maraqları təmin etmək üçün ictimaiyyətlə dövlət arasında konstruktiv dialoqun olması da çox vacibdir. Cəmiyyətdən gələn impulslar haqqında dövlətin aydın təsəvvürü olmalıdır. Bunun üçün də vətəndaş cəmiyyətinin inkişafı vacibdir. Vətəndaş cəmiyyəti institutunun əsası isə Qeyri Hökumət Təşkilatları təşkil edir. QHT-lər dövlətlə ictimaiyyət arasında sanki bir körpü rolunu oynayır. Bu zaman dövlətin də vətəndaşların dövlətdən gözləntiləri barədə aydın təsəvvürü olur. Dövlət bununla vətəndaşların dövlətdən gözləntiləri və addımları özü üçün müəyyənləşdirir. Bu da nəticədə dövlət maraqlarının qorunmasının bir formasıdır”. Müsahibimiz deyir ki, dövlətin inkişaf və prioritetlərinin müəyyənləşdirilməsi və hədəflərə çatmaq istiqamətində addımlar atmaq imkanlarına sahib olması da dövlətin vacib maraqları sırasında-

mövcud olduqda, hansı kompleks addımların atılması barədə təsəvvür olduqda, eləcə də buna resurs olduqda dövlət maraqlarını yüksək səviyyədə qorumuş olur. Dövlətin maraqlarının qorunmasında vətəndaşların da yaxından iştirakı vacibdir. Cəmiyyətdə də dövlət maraqlarının qorunması istiqamətində səfərbərlik olarsa, həm təhlükəsizlik məsələləri effektiv həll oluna bilər, həm də onun milli inkişaf hədəflərinə rahat və effektiv çatmaq olar. Bununla da dövlətlə cəmiyyət arasında daha konstruktiv dialoq mühiti yaranmış olar. Güclü dövlət hər zaman öz maraqları barədə aydın təsəvvürə sahib olmaqla onun qorunması istiqamətində atacağı addımları da müəyyənləşdirir. Azərbaycan Respublikasında dövlət maraqları haqqında aydın təsəvvürlər mövcuddur. Dövlət maraqlarının qorunması istiqamətində addımlar atmaq imkanımız da çox genişdir. Gələcək mümkün təhlükələrdən xalqı qorumaq üçün Azərbaycan dövləti böyük gücə malikdir, deyə mü sahibimiz bildirib.

Onun sözlərinə görə, ölkəmizdə separatizmin mövcudluğu milli təhlükəsizliyimiz və ayrıca dövlət təhlükəsizliyi üçün çox ciddi təhdid yaradırdı. 2023-cü ilin sentyabr ayının 19-20 tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri dövlət təhlükəsizliyimizə olan ciddi təhdidi aradan qaldırdı.” Bu eyni zamanda milli marağımızın bir istiqamətinin təmin olunması deməkdir. Hesab edirəm ki, milli maraqlar müvafiq təhlükəsizlik sahələri ilə sıx bağlı olur. Bu baxımdan da milli və dövlət maraqlarımızın təmin olunması üçün təhlükəsizlik tədbirlərinin görülməsi tələb olunur. Ölkənin inkişaf strategiyasının uğurla həyata keçirilməsi, təhsil, ekologiya və milli maraqların qorunması sahəsində müvafiq tədbirlərin görülməsi dövlət maraqlarının ayrı-ayrı komponentlərini təşkil edir. Bu da milli təhlükəsizliyin müxtəlif vektorları ilə bağlı olur. Bu baxımdan düşünürəm ki, dövlət maraqlarının qorunmasına kompleks yanaşılmalıdır. Bunun üçün mütləq şəkildə dövlətin gücü olmalıdır. Azərbaycanın təmsalında biz görürük ki, güclü dövlət maraqlarını effektiv qorumaq imkanına malik olur”.

Gülşayə Mecid

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin ayırdığı maliyyə əsasında hazırlanır.



“Xocalı. Son toy...” filmnin təqdimatı keçirildi

Nizami Kino Mərkəzində “Xocalı. Son toy...” filmnin təqdimat mərasimi keçirilib.

“Unikal” xəbər verir ki, “Global Media Group”-un və “Report” İnformasiya Agentliyinin birlikdə ərsəyə gətirdiyi “Xocalı. Son toy...” bədii-sənədli filmnin süjet xətti 33 il öncə ermənilərin Xocalıyı atəşə tutması nəticəsində yarımçıq qalan sonuncu toy mərasiminə əsaslanır.

1992-ci ildə baş verən və bəşər tarixinin ən qanlı hadisələrindən birinə çevrilən Xocalı soyqırımını insanlıq faciəsi olmaqla yanaşı, həm də neçə-neçə insanın, ailənin sevincini əlindən alıb, əbədi ağrıya çevrilib.

“Xocalı. Son toy...” bədii-sənədli fil-



mində də illər öncə “Vağzalı”sı yarımçıq qalan toyun sədaları yenidən eşidilir, azad-abad Xocalı yenidən toy-bayram əhval ruhiyyəsinə bürünür.

Ekran işində xalqımızın keşməkeşli tarixinin ən ağır sənədi olan Xocalı yarasının məhz bu toyun fonunda yenidən sevincə, pozitiv gələcəyə köklənməsi əksini tapır.

Yarımçıq qalan toyun bəyi Vasif Qafarov və gəlini Dürdanə Məmmədova, eləcə də həmin toyda iştirak edən digər qonaqlar, qohumlar, həmçinin musiqi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toy mərasimini davam etdirir, Xocalı sakinlərinin yenidən doğma yurdlarına dönüşünü əyani formada nümayiş etdirirlər.

Filmnin ideyası 1992-ci il 18 yanvarındakı sözügedən toyun fotosundan ilhamlanaraq gerçəkləşib. Ekran işi Xocalıda yarımçıq qalan toyu, bundan sonra baş verən prosesləri və günümüzü özündə ehtiva edir. Sözügedən toyda çəkilən ağ-qara foto yenidən zəfər bayrağı sancılmış azad Xocalıda həmin fotonun rənglənmiş variantı ilə canlandırılır ki, bu da Xocalının yenidən dirçəlməsini, yeni nəfəs tapmasını tərənnüm edir.

Filmnin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb.

Qeyd edək ki, filmnin layihə rəhbəri “Global Media Group” İdarə Heyətinin sədri Elnur Nazim oğlu Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadə, prodüseri isə Fuad Hüseynəliyevdir.

2024-cü ildə Ağdaşda əsas kapitalla yönəldilmiş investisiyalar artıb

2024-cü ildə bütün maliyyə mənbələrindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitalla 47 milyon 299,2 min manat və ya əvvəlki illə müqayisədə 2,8 dəfə çox vəsait yönəldilib.

Ümumi sərmayənin 38 milyon 332,7 min manatı və ya 81,0 faizi dövlət, 8 milyon 966,5 min manatı və ya 19,0 faizi isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Əsas kapitalla yönəldilmiş investisiyaların 41 milyon 161,7 min manatı və ya 87,0 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, 6 milyon 137,5 min manatı və ya 13,0 faizi isə maşın, avadanlıqların və digər əsas vəsaitlərin alınmasına sərf olunmuşdur. 2024-cü ildə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsait əvvəlki illə müqayisədə 3,4 dəfə artmışdır.

Ağdaş Rayon Statistika İdarəsinin məsləhətçisi Azər İsgəndərli

Çaydan qanunsuz qum-çınqıl daşıyanlar saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 6 nəfər müəyyən olunub. Onlarla profilaktik söhbət aparılıb və barələrində

İnzibati Xətalər Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Samuxda nə qədər əhali var?

Samux Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, rayon üzrə (məcburi köçkünlər istisna olmaqla) əhalinin sayı 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 58830 nəfər olmuşdur.

Rayon əhalisinin 50,7 faizini kişilər (29801 nəfər) 49,3 faizini qadınlar (29029 nəfər) təşkil edir. Əhalinin 38,8 faizi şəhər və qəsəbələrdə (22855 nəfər) 61,2 faizi kəndlərdə (35975 nəfər) yaşayır.

2024-cü il ərzində rayonda 654 doğulan körpə qeydə alınmışdır. Doğulan körpələrin 51,4 faizi oğlan, 48,6 faizi isə qız uşaqlarıdır. 408 nəfər ölümlə qeydə alınmışdır. 246 nəfər təbii artım, 3 nəfər miqrasiya azalması qeydə alınmışdır.

2025-ci ilin yanvar ayının 1-i vəziyyəti ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə 243 nəfər rayon əhalisinin sayı artmışdır.

Samux Rayon Statistika İdarəsi

Qusar rayonunda demografik vəziyyət

Qusar rayon əhalisinin sayı ilin əvvəlindən 483 nəfər və ya 0,5 faiz artaraq 2025-ci ilin yanvar ayının 1-i vəziyyətinə 102819 nəfərə çatmışdır.

Əhalinin 23,2 faizi şəhər, 76,8 faizi isə kənd yerlərində yaşayır. Əhalinin ümumi sayından 50,7 faizini kişilər, 49,3 faizini isə qadınlar təşkil edir.

Qusar rayonu üzrə əhalinin təbii hərəkətinin əsas göstəriciləri

Göstəricilər	Yanvar-dekabr ayları üzrə					
	Nəfər			Əhalinin hər 1000 nəfərinə		
	2024	2023	Artım (+) azalma (-)	2024	2023	Əvvəlki dövrə nisbətən, faizlə
Təbii artım	451	577	-126	4,4	5,7	77,2
doğulanlar	1022	1140	-118	10,0	11,2	89,3
ölenlər	571	563	+8	5,6	5,5	101,8
Nikahlar	444	480	-36	4,3	4,7	91,5
Boşanmalar	184	166	+18	1,8	1,6	112,5

Qusar Rayon Statistika İdarəsinin rəis müavini Rafik Mahmudov 11.03.2025-ci il

Azərbaycanda ilk dəfə VIII faktorun Xromogen üsulu ilə müayinəsi aparılıb

Azərbaycanda ilk dəfə Respublika Klinik Xəstəxanasının laboratoriyasında hemofiliya xəstəliyinin diaqnostikasında qanda laxtalanma faktorlarının təyini üçün VIII faktorun Xromogen üsulu ilə müayinəsi keçirilib.

Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu müayinə üsulu dünyada məhdud sayda ölkədə icra olunur.

Məlumatda həmçinin qeyd olunub ki, Azərbaycanda 1 750 xəstə hemofiliya diaqnozu ilə dispanser qeydiyyatındadır. Onlardan Hemofiliya A ağır forma 321 xəstə, inhibitor forma isə 44 xəstədir. Hemofiliya A inhibitorlu forma, həm də Hemofiliya A ağır forma xəstələrə profilaktik müalicə olaraq 2017-ci ilin noyabrında ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) tərəfindən xəstə-



lərdə qanaxma epizodlarının qarşısını almaq və ya qanaxmanın tezliyini azaltmaq üçün müntəzəm profilaktika olaraq "Hemlibra" (Emicizumab) preparatı təsdiq edilib.

2022-ci ildən etibarən Azərbaycanda sözügedən preparat ilə 15 inhibitorlu xəstə təmin olunub və ölümlə nəticələnə biləcək qanaxmanın qarşısı alınmış, xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılıb. "Hemlibra" preparatı qe-

bul edən xəstələrdə, məsələn, əməliyyatdan öncə VIII aktivliyinin müəyyən edilməsi tələb olunsay, xromogen analizinin istifadəsi tövsiyə edilir.

Qeyd edək ki, hemofiliya X xromosomu ilə əlaqəli resessiv anadangəlmə qanın laxtalanma pozğunluğu ilə müşahidə olunan xəstəlikdir. Hemofiliya xəstəliyinin diaqnostikasında qanda laxtalanma faktorlarının təyini mühüm rol oynayır.

4 vəkila xəbərdarlıq edildi, 2 vəkila isə töhmət

Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasda çıxış edən ARVK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

Sonra iclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını, icbari təlimi, habelə ixtisas imtahanının şifahi müsahibə mərhələsini uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib, onlara vəsiqə təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, vəkillik fəaliyyətinə öz arzusu ilə xitam verilməsi və müəyyən müddətdə üzvlük haqqından azad olunması ilə bağlı müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılib.

Bundan başqa, "Vəkillər Kollegiyasının "Konstitusiyası və

Suverenlik İli" çərçivəsində Tədbirlər Planı" təsdiq edilib, o cümlədən "Vəkillik fəaliyyəti" adlı kitabın müzakirəsi və dərslik kimi təsdiq edilməsi məsələsinə baxılaraq müvafiq qərar qəbul edilib.

Həmçinin iclasda "Philip C. Jessup" Beynəlxalq Məhkəmə Müsahibəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin verilməsi ilə bağlı ADA Universiteti və Bakı Dövlət Universitetinin Hüquq fakültələrinin müraciətlərinə baxılıb. Müvafiq maliyyə dəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.

Daha sonra iclasda "Hüquq mühafizə orqanları və vəkil peşələri arasında etik məsələlər üzrə əməkdaşlığa dair" İşçi Qrupunun yaradılması və vəkil üzvlərinin təyin edilməsi ilə bağlı Deontologiya Komitəsindən daxil olan müraciətə baxılıb. Rəyasət



Heyəti tərəfindən "Hüquq mühafizə orqanları ilə etik davranış qaydaları üzrə əməkdaşlığa dair" və "Məhkəmə orqanları ilə etik davranış qaydaları üzrə əməkdaşlığa dair" İşçi Qruplarının yaradılması qərarı alınmışdır.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 4 vəkile xəbərdarlıq edilib, 2 vəkile isə töhmət verilib.

Azərbaycanda sənaye istehsalı niyə azalıb? - Açıqlama

"Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk 2 ayında Azərbaycanda 10 milyard 700 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalma deməkdir".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, istehsalda azalmanın əsas səbəbi neft-qaz sektorunda hasilatın aşağı düşməsidir: "Belə ki, bu ilin ilk 2 ayında neft-qaz sektorunda sənaye istehsalı 3,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. Digər tərəfdən, həmin müddətdə əmtəəlik neft



hasilatı 6,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,1 faiz artıb. Sənaye məhsulunun 60,9 faizi mədənçixarma, 31,8 faizi emal, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchiza-

tı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Sənayenin strukturunda mədənçixarma sektorunun payı çox olduğu üçün neft-qaz istehsalının azalması ümumi sənaye məhsulunun həcmi də azaldı.

2025-ci ilin ilk 2 ayında sənayedə azalmanın qeydə alınmasına rəğmən bu sektordə artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənilir. Neft-qaz sənayesindəki azalma həmçinin mövsümi faktorlar ilə bağlıdır. Bu baxımdan, 2025-ci il üçün sənayedə proqnozlaşdırılan artım tempinə illik yekunda nail olunacağı gözlənilir".

Ürəklərin mehmanı - Şahid Fərid Teymurov



Cəlilabad rayonunun Qarğılı kəndində boya-başa çatan Fərid Füzuli oğlu Teymurov vətəni, torpağını hər şeydən əziz bildirdi. Odur ki, ikinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası üçün Fərid gözünü qırpmadan özünü odun-alovun içinə atıb. Və son damla qanına qədər düşmənlə qarşı döyüşüb şəhidlik zirvəsinə ucalıb.

Cəlilabad elinin qəhrəman oğlu ömrünün 21-ci ilində göstərdiyi bu rəşadətli böyük bir millət qürur yerinə, iftixar mənbəyinə dönüb.

1999-cu ildə dünyaya göz açan Fərid Teymurov əsgərlik yaşına çatanda Vətən qarşısında borcunu ödəməyi ən böyük amal olaraq qəbul edib. Mərdlik-kişilik məktəbi olan ordu sıralarına

düşməndən qisas almaq məqsədilə yola düşüb. Cəbhə bölgəsində doğma Azərbaycana keşik çəkən gənc bunu özünə şərəf sayıb. Qəlbindəki vətənpərvərlik ruhu isə xidmətə başladığı gündən Fəridi əsgərlərin, zabitlərin sevimlisi edib.

Fərid Vətənə olan əsgərliyini şərəflə, həvəslə, sevinclə yerinə yetirib. Döyüş meydanında mübarizliklə əzəli yurd yerimiz Qarabağı əsarət altında saxlayan yağışa qalib gəlməkdən ötrü təlimlərə həvəslə qatılıb, hərbin sirlərinə mükəmməl yiyələnib. O, məqsədə çatmaq üçün əsgərlikdən sonra da Azərbaycan Silahlı Qüvvələrinin sıralarında qalıb. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi düşmənlə ön cəbhədə mübarizə aparmağa hazırlaşmış. Hər dəfə ağır əməliyyatlara gedəndə qəlbində yağışa olan nifrət daha da alovlanıb.

Azərbaycan Ordusunun əsgəri olan Fərid Teymurov 2020-ci il sentyabrın 27-də Qarabağ uğrunda ölüm-dirim savaşları gedən ən qaynar nöqtələrdə döyüşə atılıb. Vətənə məhəbbətlə, erməni diğalarına sonsuz nifrətlə vuruşduğuna görə neçə-neçə müharibə meydanından zəfər çıxıb. Suqovuşanın azadlığı uğrunda gedən haqq savaşımızda əsl cəngavər tək düşmənin üstünə gedib və ona ciddi itkilər verib. Son dəfə "457" və "951" yüksəkliyində yağışa qan qusdurub. Sinesini Vətənə siper edən igid döyüşçünün ölümü əsl qəhrəman məktəbi kimi tarixə yazılıb.

Bəli, xalqımızın əbədiyyətə qovuşan qəhrəman oğlu Fərid Teymurov çox qısa, amma qərinələrə bərabər şərəfli bir ömür sahibi oldu. Həmçinin dövlət tərəfindən "Vətən uğrunda", "İgidliyə görə", Suqovuşanın, Kəlbəcərin azadlığı medalına layiq görüldü.

*Zəfər Orucovlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü*

2024-cü ildə Ağdaş rayonunda demografik vəziyyət

2024-cü ildə rayon əhalisinin sayı 521 nəfər və ya 0,5 faiz artaraq 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 107583 nəfərə çatmışdır. Əhalinin 53760 nəfərini (50,0 faizi) kişilər, 53823 nəfərini (50,0 faizi) qadınlar, 34303 nəfərini (31,9 faizi) şəhər, 73280 nəfərini (68,1 faizi) isə kənd sakinləri təşkil edib.



2024-cü ildə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 1137 doğulan körpə qeydə alınmış və 2023-cü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 10,6-ya düşmüşdür.

Ötən il rayonda 646 ölüm halı qeydə alınmış və 2023-cü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,3-dən 6,0-ya düşmüşdür.

İl ərzində Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 554 nikaha daxil olma və 246 boşanma halları qeydə alınmış və 2023-cü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 5,2-ə düşmüş, boşanmaların sayı isə 2,2-dən 2,3-ə qədər artmışdır.

2024-cü ildə Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün rayona 30 nəfər gələn qeydiyyatata alınmışdır.

*Ağdaş Rayon Statistika İdarəsinin baş məsləhətçisi
Vüsal Həsənov*

İlin ilk "Tullantıları hədiyyələrə dəyiş" festivalı keçiriləcək



Tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, çeşidləmə vədişlərinin stimullaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin və müxtəlif tərəfdaş qurumların dəstəyi ilə 15 mart 2025-ci il tarixində "Tullantıları hədiyyələrə dəyiş" festivalı keçiriləcək.

"Unikal" xəbər verir ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (müxtəlif növ ağac tingləri, ekoçantalar, kitablar və s.) əldə edə biləcəklər.

Qeyd edək ki, maraqlı viktorinalar, müxtəlif master klasslar ilə keçiriləcək festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz.

Tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emala yönləndirmək məqsədilə keçirilir.

**Yasamal rayonu, Hüseyn Cavid parkı
15 mart 2025-ci il
15:00-17:00**

36 yaşlı kişi siçan dərmanından zəhərləndi

Göyçayda 36 yaşlı kişi intihara cəhd edib.

"Unikal"ın məlumatına görə, 1989-cu il təvəllüdlü Göyçay rayonu Çərəkə kənd sakini Ramil Əliyev siçan dərmanı içərək zəhərlənib.

O, xəstəxanaya aparılıb. Müalicəsi davam etdirilir.

Murad İbrahimli



2024-cü ildə Yevlax şəhəri üzrə "Əmtəə bazarı haqqında" statistika


1 yanvar 2025-ci ilə ticarət fəaliyyəti üzrə qeydiyyatdan 304 müəssisə keçmiş, onlardan hesabət verməli 64 müəssisə olduğu halda hesabat dövründə 32 müəssisə fəaliyyət göstərmiş, 32 müəssisənin isə fəaliyyəti olmamışdır.

Seçməyə düşən 187 fiziki şəxsin 182-si hesabat təqdim etmiş, 5 fiziki şəxsin isə fəaliyyəti olmamışdır. 2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 531397,1 min manat olmuş və keçən ilə müqayisədə müqayisəli qiymətlərlə 0,2 faiz azalmışdır.

2024-cü ildə ölkə üzrə pərakəndə ticarət dövriyyəsinin həcmində Yevlax rayon üzrə pərakəndə ticarət dövriyyəsi 0,85 faiz təşkil etmişdir.

2025-ci ilin yanvar ayının 1-i vəziyyətinə 150 fərdi sahibkarın və 410 fərdi şəxsin məşğul olduğu 560 ticarət yerinə, 9200 kv.m sahəyə malik olan ərzaq və qeyri-ərzaq malları bazarı fəaliyyət göstərir.

Pərakəndə ticarət dövriyyəsinin quruluşunda ərzaq malları, içkilər və tütün məmulatlarının xüsusi çəkisi 59,0 faiz, yəni 313584,2 min manat, qeyri-ərzaq mallarının xüsusi çəkisi 41,0 faiz, yəni 217812,9 min



manat olmuşdur.

2024-cü il ticarət şəbəkəsindən rayonun hər bir sakini orta hesabla 3774,1 manat və ya keçən ilə müqayisədə 20,1 manat çox istehlak malları almışdır.

2024-cü ildə hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fiziki şəxslər tərəfindən keçən ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə müqayisəli qiymətlərlə 0,7 faiz az istehlak malları satılmışdır.

2024-cü ilin hesabat dövründə pərakəndə satışın 9,7 faizini (51435,8 min manatını) rəsmi qeydiyyatdan keçmiş müəssisələr, 49,2 faizini, (261342,9 min manatını) bazar və yarmarkalar, 41,1 faizini, (218618,4 min manatını) isə fi-

ziki şəxslər təşkil etmişdir.

Hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fiziki şəxslər tərəfindən əhaliyə əvvəlki ilə müqayisədə 3289,6 min manat çox istehlak malları satılmışdır.

2024-cü ildə topdantsatış ticarət dövriyyəsi 10963,9 min manat təşkil edərək əvvəlki ilə nisbətən 13,9 faiz və ya 1524,2 min manat çox olmuşdur.

2025-ci il yanvar ayının 1-i tarixinə ticarət şəbəkələrində əhalinin tələbatını təmin etmək üçün 20202,0 min manatlıq mal ehtiyatları olmuşdur. Mal ehtiyatlarının 108,4 min manatı topdantsatış, 20093,6 min manatı isə pərakəndə ticarət və şəbəkə anbarlarındadır.

Pərakəndə mal ehtiyatlarının 2442,3 min manatı rəsmi qeydiyyatdan keçmiş müəssisələrin, (o cümlədən 2437,2 min manatı iri, orta və kiçik müəssisələrin, 5,1 min manatı mikro müəssisələrin) 17651,3 min manatı hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların şəbəkələrində və anbarlarında olmuşdur.

*Yevlax Şəhər
Statistika İdarəsinin
aparıcı məsləhətçisi
Mehriyyə Vəliyeva*



"Problemləri həll etmək üçün addımlar ata bilərik" - Şarl Mişel

Daha çox çoxmillətli qitələrin birləşdirilməsi son dərəcə vacibdir. Bu dəyişikliklərin dünyanı necə formalaşdırdığını, bərabərsizliklərə necə təsir edə biləcəyini müşahidə edə bilərik.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel deyib.

"Eyni zamanda, təzyiq altında olan ümumi prinsiplərə və öhdəliklərə baxış da mümkündür. Bu, bir-birimizi dinləmək, danışmaq və birlikdə ən yaxşı qərarları vermək üçün vacib bir fürsətdir. Problemləri müəyyənləşdirmək və həll etmək üçün addımlar ata bilərik. Hamımız birlikdə tarixi və reallıqları bərpa etməyi öyrəne bilərik. Beynəlxalq münasibətlər daha çox siyasi nəticələrə və seçimlərə layiqdir", - deyər Ş.Mişel diqqətə çatdırıb.

"Kursk vilayətinin azad edilməsi son mərhələdədir" - Peskov

Şimal Qüvvələr Qrupunun komandanlığı Rusiya prezidenti Vladimir Putinə Kursk vilayətinin ərazisinin Ukrayna silahlı qüvvələrinin nümayəndələrindən azad edilməsi üzrə əməliyyatın yekun mərhələsinə daxil olması barədə məruzə edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS-a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Qeyd edək ki, Putin martın 12-də axşam saatlarında Kursk vilayətindəki komanda məntəqələrindən birinə gedib. O, bölgədə Ukrayna silahlı qüvvələrini ən qısa zamanda tamamilə məğlub etmək və təhlükəsizlik zonasının təmin edilməsi vəzifəsini qoyub.

Ağarza Elçinoğlu

Tramp yüksək vəzifəyə türk xanımın namizədliyini irəli sürdü

ABŞ prezidenti Donald Tramp Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsinə türk xanımın namizədliyini irəli sürüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Seval Özden gedir.

ABŞ Konqresinin saytında dərc olunan namizədlik elanına görə, ABŞ prezidenti Donald Tramp ekspert Seval Özü ABŞ Nəqliyyat Departamentində yeni yaradılmış "nazir müavini" vəzifəsinə namizəd göstərib.

Gülayə Mecid

"Almaniya Avropaya liderlik etməyə hazırlaşır"

Almaniyanın növbəti kansleri Fridrix Merz infrastrukturaya yüz milyardlarla avro investisiya yatırmaq və Almaniya ordusunu gücləndirmək planlarını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat dərc edib.

Bildirilir ki, bu təşəbbüs Berlinin "Avropaya rəhbərlik etmək" istəyi ilə izah olunur.

"Yeni konstitusiya regional əhəmiyyət daşıyacaq" - Paşinyan

"Ermənistan hökuməti regional əhəmiyyət daşıyacaq yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan real Ermənistan ideologiyası layihəsinin müzakirəsi zamanı deyib.

"2018-ci ilin inqilabı ilə (12 aprel 2018-ci il tarixində Ermənistan Respublikasının müxtəlif şəhərlərində başlayan və Ermənistan millət vəkili Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət eleyhinə olan etiraz aksiyaları dalğası, - red.) yeni Konstitusiya gündəm oldu. O zaman mən bunu qeyri-mümkün



hesab edirdim, çünki 2019-cu il aprelin 9-da bu gün qüvvədə olan Konstitusiya qüvvəyə minib. O vaxtdan bəri eyni məntiqə yeni Konstitusiyanın gündəliyi var idi,

baxmayaraq ki, əsaslandırma indi zənginləşib".

Paşinyan qeyd edib ki, Konstitusiya vətəndaşların ölkədə yaşamaq və qarşılıqlı əlaqə qaydalarına dair razılaşması olmalıdır:

"Yeni konstitusiya üçün təklif etdiyim tezis geniş müzakirə olunub və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim edilib. Reallıqda isə "Real Ermənistan" ideologiyası çərçivəsində başqa məna daşıyır. Baxmayaraq ki, bu şəraitdə mövcud ola biləcək mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil".

Gülayə Mecid

23 illik danışıqlardan sonra sərhəd haqqında saziş imzalandı

Qırğızistan prezidenti Sadır Japarov və Tacikistan prezidenti Emoməli Rəhmon mübahisəli ərazilərlə bağlı ölkələr arasında təxminən 23 il davam edən danışıqlardan sonra Bişkekdə dövlət sərhədi haqqında saziş imzalayıblar.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Sənəd Tacikistan liderinin Qırğızistan paytaxtına dövlət səfəri çərçivəsində Qırğızistanın "Yintimək Ordo" (Birləşmə Mərkəzi)

dövlət iqamətgahında təntənəli şəraitdə imzalanıb. Danışıqlardan sonra Japarov və Rəhmon birgə bəyanat da imzalayıblar.

Qeyd edək ki, Qırğızistanla Tacikistan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir. Onun demarkasiyası ilə bağlı danışıqlar 2002-ci ilin dekabrından davam edir. Bu məsələnin həll olunmaması hər iki ölkənin sakinləri ilə hərbiçilər arasında dəfələrlə toqquşmalara, o cümlədən odlu silahdan istifadəyə səbəb olub.

Ağarza Elçinoğlu



Ərdoğan Rusiya və Ukrayna arasındakı sülhdən danışdı

"Türkiyə hakimiyyəti Rusiya və Ukrayna arasında sülh danışıqlarının təşkilində iştirak etməyə hazırdır".

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polşanın baş naziri Donald Tusk ilə Ankarada görüşündə deyib.

"Türkiyənin bu müharibə ilə bağlı mövqeyi ilk gündən aydındır. Biz daha çox qan tökülmesini istə-



mirik və hər iki qonşunun müharibəni ədalətli sülhlə başa vurmasını istəyirik. Əgər son hadisələr Rusiya və Ukraynanın danışıqlar masasına qayıtmasına imkan versə, biz ədalətli və davamlı sülhün bərqərar olmasına, o cümlədən danışıqların təşkilinə hər cür töhfə verməyə hazırıq", - deyər Ərdoğan əlavə edib.

Gülayə Mecid

"Nüvə silahı yaratmaq istəsək, ABŞ bizi dayandıra bilməz" - Xamenei

İran həqiqətən istəsə, ABŞ-nin razılığı olmadan nüvə silahı yarada bilər.

"Unikal" xəbər verir ki, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xamenei açıqlayıb.

O, ABŞ prezidenti Donald Trampın Tehranın nüvə silahı əldə etməsinə icazə verməyəcəkləri ilə bağlı bəyanatına toxunub: "Əgər biz nüvə silahı istehsal etmək istəsək, Amerika bizi dayandıra bil-

məzdi. Nüvə silahımız olmamasının səbəbi odur ki, biz özümüz əvvəllər qeyd etdiyimiz səbəblərə görə bu tip silahları istəmirik.

Amerika və onun agentləri səhv addım atsalar, daha güclü zərbə alacaqlar. Təbii ki, biz müharibə istəmirik, çünki müharibə yaxşı bir şey deyil, amma kimsə hərəkətə keçsə, biz qəti şəkildə cavab verəcəyik".

Ağarza Elçinoğlu



AFFA "Araz-Naxçıvan" - "Qarabağ" matçındaki qalmaqla bağlı qərar verdi

Misli Premyer Liqasının XXVI turunda keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" matçında baş verən qalmaqla bağlı AFFA-nın qərarları açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında bildirilib.

Qarşılaşmanın 83-cü dəqiqəsində "Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Futbolçuya 3 ay sınaq müddəti təyin olunub. Bununla yanaşı klub 3000



manat cərimələnib.

Sözgedən matçda baş verənlərlə bağlı "Qarabağ"ın oyunçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı da cəzasız qalmayıb. Təcavüzkar davranışa yol verən hər iki futbolçu biri şərti olmaqla 2 oyunluq cəzalanıb. Onlara üç ay sınaq müddəti təyin olunub. "Qarabağ" həmçinin futbolçularının hərəkətinə görə ümumilikdə 4000 manat cərimələnib.

Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Araz-Naxçıvan" klubu da 800 manat ziyana düşüb.

"Futbol məktəbi inşa etməliyik" - Azərbaycan millisinin baş məşqçisi

"Azərbaycan millisindəki işimdən razıyam".

"Unikal" xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

O, yığmanın qazandığı nəticələrdən razı olmadığını bildirib: "Amma bu komandaya fayda vermək üçün buraya gəlmişəm. İstəyirəm ki, uğurlu nəticələr qazanaq".

Təcrübəli çalışdırıcı Azərbaycanda AFFA nəzdində futbol məktəbinin açılması üzərində işlərin getdiyini vuru-

rğulayıb: "Azərbaycan millisinin gələcəkdə böyük rəqiblərə qarşı layiqli mübarizə aparmasını istəyirik, onda futbol məktəbi inşa etməliyik. Fərqi yoxdur, bu layihədə mən və ya başqa biri olsun. Əsas məqsəd ölkə futbolunu yüksək yerlərə qaldırmaqdır".

Qeyd edək ki, Azərbaycan milli martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, martın 25-də isə "Bank Respublika Arena"da Belarusla üz-üzə gələcək.



"Bunun faydasını gələcəkdə görəcəyik" - Fernandu Santuş

"Milliyə dəvət alan "Qəbələ"nin üzvü Şahin Şahniyarov çox keyfiyyətli oyunçudur".

"Unikal" xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti və Belarusla keçiriləcək yoldaşlıq oyunlarını öncəsi mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis özünün və köməkçilərinin tez-tez I Liqa oyunlarını izlədiklərini bildirib: "Orada yaxşı futbolçular var. Diqqətimi çəkənlər olub. Amma bunu da bilmək lazımdır ki, bura Azərbaycan millisidir. Gələcəkdə fərqli seçimlər edəcəyik. Yeni gələnlər yığmada olan ab-havanı görməlidir. Biz də bəyəndiyimiz oyunçuları millinin toplanışına dəvət edirik.



Yaşından asılı olmayaraq, yaxşı çıxış edən futbolçulara milli komandanın qapısı hər zaman açıqdır. Ümid edirəm ki, milliyyə çağırılan adlar komandaya fayda verəcəklər".

F.Santuş Haiti millisinin yaxşı komanda olduğunu söyləyib: "Mən AFFA-ya iki yoxlama oyunu keçirmək istədiyimi bildirdim. Onlar da uyğun rəqibləri bizim üçün seçdilər. Haiti seçməsinə ciddi yanaşırdıq. Yaxşı futbol nümayiş etdirirlər".

Baş məşqçi Azərbaycan çempionatında legioner limitinin ləğvi və komanda sayının artırılması məsələsinə də toxunub: "Bunun faydasını gələcəkdə görəcəyik. Əlbəttə ki, komanda sayının çox olması sevindirici haldır".

Qeyd edək ki, Azərbaycan milli martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, martın 25-də Masazırda yerləşən "Bank Respublika Arena"da isə Belarusla üz-üzə gələcək.



Real "Atletiko"nu Çempionlar Liqasından kənarlaşdırdı

UEFA Çempionlar Liqasında 1/8 mərhələsinə yekun vurulub.

"Unikal" xəbər verir ki, son oyun günündə dörd qarşılaşma keçirilib.

İspaniya klublarının duelinə "Atletiko Madrid" doğma meydana "Real Madrid"i, "Arsenal" (İngiltərə) isə PSV-ni (Niderland) qəbul edib. Hər iki görüş Bakı vaxtı ilə gecə 00:00-da başlayıb.

UEFA Çempionlar Liqası 1/8 final, cavab oyunları "Lill" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2

İlk oyun - 1:1.

"Atletiko" (İspaniya) - "Real" (İspaniya) - 1:0 (Penal - 2:4)

İlk oyun - 1:2.

"Arsenal" (İngiltərə) - PSV (Niderland) - 2:2

İlk oyun - 7:1.

"Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika) - 3:0

İlk oyun - 3:1.

Millimiz güllə atıcılığı üzrə bürünc medal qazandı

Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa Çempionatında Azərbaycan milli bürünc medal qazandı.

"Unikal" xəbər verir ki, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə kişilərin trio komanda yarışında Ruslan Lunev, Elvin Astanov və Vladislav Kalmikovdan ibarət yığma üçüncü yerə sahib çıxıb.

Təmsilçilərimiz bürünc medal uğrunda qarşılaşmada Almaniya idmançılarında 16:14 hesabı ilə qalib gəliblər.

Yarışın qalibi Türkiyə yığması, gümüş medalçısı isə Çexiya olub.

Əsas milliyyə ilk dəfə 1-ci liqadan futbolçu çağırılıb - 20 yaşı var

Azərbaycan milli futbol komandasına ilk dəfə yerli 1-ci liqadan futbolçu dəvət edilib.

QOL.az xəbər verir ki, millinin bu gün açıqlanan 25 nəfərlik heyətində "Qəbələ"nin 20 yaşlı yarımmüdafiəçisi Şahin Şahniyarov da yer alıb.

Fernandu Santuş keçirdiyi mətbuat konfransında bu futbolçunu seçməsinin səbəbini belə izah edib: "Onda çoxlu keyfiyyətlər gördüm. Mən və mənim köməkçilərim tez-tez aşağı liqalardakı oyunları izləyirik. Orada bir çox oyunçular diqqətimizi cəlb edir. U-17 Liqasını və əvəzedicilərin çempionatını da izləmişəm. Bu, Azərbaycan millisidir. Birdən-birə aşağı liqadan çox futbolçu cəlb edə bilərik. Təcrübəli futbolçular da gənclərə kömək etməlidirlər. Yaşından asılı olmayaraq, milli komandanın qapıları hər bir azərbaycanlı futbolçunun üzünə açıqdır. Özlərini göstərəndə milliyyə dəvət alacaqlar".

Azərbaycan millisinə Haiti və Belarusla oyunlar üçün 25 futbolçu çağırıldı

Azərbaycan milli komandasının martın 22-də Haiti və 25-də Belarusla yığma oyununa qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.

"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş mətbuat konfransında komandaya çağırıldığı futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis martın

17-dən təlim-məşq toplanışına başlayacaq heyətə 25 oyunçu dəvət edib.

Qapıçılar: Rza Cəfərov, Şahrudin Məhəmmədliyev, Aydın Bayramov.

Müdafiəçilər: Amin Seydiyev, Mert Çelik, Bahlul Mustafazadə, Bədavi Hüseynov, Rahil Məmmədov, Zamiq Əliyev, Rəhman Daşdəmirov, Elvin Cəfərquliyev

Yarımmüdafiəçilər: Aleksey İsayev,

Coşqun Diniyev, Elvin Camalov, Şahin Şahniyarov, Səbuhi Abdullazadə, İsmayıl İbrahimli, Ozan Can Kökcü, Toral Bayramov

Hücumçular: Nariman Axundzadə, Xəyal Əliyev, Renat Dadaov, Ağadaş Salyanski, Mahir Emreli və Musa Qurbanlı.

Qeyd edək ki, yığma martın 22-də Haiti, bundan üç gün sonra isə Belarusla üz-üzə gələcək.